

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 047 (5767) 12 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Hindistan Azərbaycanla tərəfdaşlığı böyük önəm verir

*Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni
təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib*

Səh 2 →



4

Elçin Quliyev həlak
olmuş kiçik çavuşun
ailesi ilə görüşüb



8

Hikmət Babaoğlu:
Ermənistanın
danışqlardan yayınmaq
cəhdini baş tutmayacaq



8

Bəhruz Quliyev:
"Həmsədrlərin
bayanatı bir daha
təsdiq etdi ki..."



Hindistan Azərbaycanla tərəfdaşlığığa böyük önəm verir

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqələdə və səlahiyyətli səfiri Bavitlunq Vanlavavnanın etimadnaməsini qəbul edib. Bavitlunq Vanlavavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlər səhbat etdi. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Səfir Bavitlunq Vanlavavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafi namına səylərini əsirgəməyəcəyini bildirdi. Prezident İlham Əliyev səfire ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.

Azərbaycan səfiri etimadnaməsini Banqlades Prezidentinə təqdim edib

Azərbaycanın eyni zamanda Banqladeş Xalq Respublikasındaki səfiri Əşref Şixəliyev etimadnaməsini bu ölkənin Prezidenti Əbdül Həmidə təqdim edib.

AZERTAC xəber verir ki, səfir Ə.Şixəliyev, həmçinin ölkənin xarici işlər üzrə dövlət naziri Şəhriyar Alam və xarici işlər nazirinin müavini Kamrul Ahsanla da görüşüb. Görüşlə zamanı yüksək səviyyəli qarşılıqlı səfirlərin əhəmiyyəti vurğulanıb, bu xüsusda Azərbaycanın sedriliyi ilə oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının zirvə görüşündə Banqladeş nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.

Səfir "ASAN xidmət" mərkəzlərinin vətəndaşlara tez və şəffaf şəkildə xidmətlərin göstərilmesi üzrə fəaliyyəti barədə



məlumat verib, ölkəmizin bu təcrübəsinə Banqladeşlə böülüsməye hazır olduğunu diqqətə çatdırıb. O, Banqladeş məhsulları üçün əsas ixrac bazarlarının ABŞ və Avropa ölkəlerinin

olmasını nəzəre alaraq, Şimal-Cənub nəqliyyat dəhlizinin üs-tünlükleri barədə məlumat verib, Banqladeşti bu dəhlizə qoşulması nəzərdən keçirməyə təklif edib. Görüşlərdə iki ölkə arasında iqtisadiyyat, o cümlədən ticarət, informasiya-kommunikasiya texnologiyaları, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar.



Rəsmi xronika

Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedürünün sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət bütçəsində maliyyə yardımını alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

Mədəniyyət Nazirliyine və Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlər görsünərlər. Nazirlər Kabinetinə bu Sərəncamda nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədilə cari ilin və növbəti illerin dövlət bütçəsində maliyyə təminatı məsələlərinin həllini təmin etmək; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev Efiopiya Prezidenti Sahle-Uork Zevdeyə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli xanım Prezident, "Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması neticəsində çoxsaylı insan telefati xəbərini kədər hiss ilə qarşılıdım. Baş vermiş bu faciə ilə əlaqədar Size, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adımdan dərin hüznə başsağlığı verirəm".

Dövlətimizin başçısı, həmçinin Keniya Prezidenti Uhuru Kenyattaya başsağlığı verib. Başsağlığında qeyd olunur: "Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması neticəsində həmvətənlərinin həlak olması xəbərindən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar Size, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adımdan dərin hüznə başsağlığı verirəm".

Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilmesi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Elçin Səfəralı oğlu Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektorunu təyin edilib.

Azərbaycan dünya birliyi üçün mühüm tərəfdaşa çevrilir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Parisdə bir sıra mühüm görüşlər keçirib

Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

AZƏRTAC-in xüsusi məxbiri xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmənən olduğunu dedi. Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, XIX əsrde Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ilde "Xəzər-Qara dəniz neft sənayesi ve ticarət cəmiyyəti"ni təsis etmişdilər. "Azərbaycan - Bakı o zaman neft sənayesinin mərkəzi idi ve Rotşild qardaşları Bakıya böyük



ilə "Suez Groupe" şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərde inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərcəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulandı.



"investisiya getirmişdilər", - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıldı. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəciliyinə de məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikidiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdiğindən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə "Rothschild Global Financial Advisory" şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurguladı. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə sefərə dəvət etdi.

"Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fealiyyətinin tarixi köklərinin olduğunu dedi. "Ailəmizin Sizin ölkənizdəki fealiyyəti barədə bilirik və hesab edirəm ki, onlar tərixdə iz qoyan fealiyyət göstəribilər", - deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmənunuqla qəbul etdi. Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.



Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Suez



Groupe" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan

12 mart 2019-cu il

Elçin Quliyev həlak olmuş kiçik çavuşun ailəsi ilə görüşüb

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığında sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

DSX-dan SIA-ya verilən məlumatə görə, sərhəd naryadı tərəfindən İran İslam



Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəketi aşkar olunmuş və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbine və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan hə-

qiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinessindən gülə yaraları almış, sərhəd naryadının üzvü Siyezen rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vüdadi Xəlifəqulu oğlu əlinən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən

Dövlət Sərhəd Xidmətinin rəisinin emri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vüdadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaət görə "Hərbi xidmətde fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunublar. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanıb.

YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva Kuba Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü, Milli Məclisin deputati Sevinc Fətəliyeva martın 11-de Kuba Respublikasının Azərbaycandakı fövqələdə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə partyanın mənzil qərargahında görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva Azərbaycan və Kuba xalqları



arasında keçmiş Sovet İttifaqı dövründə formalasən isti münasibətlərin olduğunu vurğulayaraq, hazırda iki ölkə əlaqələrinin inkişafı üçün geniş perspektivlərin

olduğunu bildirib. Səfir Alfredo Nieves Portuondo ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əmək-

daşlığı, həmçinin, Kuba Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu ifadə edib. Səfir iki ölkənin beynəlxalq arenada bir-birinə dəstək nümayiş etdiriyini, həmçinin, Kubanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Qeyd olunub ki, üstüste düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Teatr və konserт müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev martın 11-de teatr və konserт müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. AZERTAC xəber verir ki, Sərəncama əsasən dövlət büdcəsində maliyyə yardımını alan teatr və konserт müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb.



Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmetindən AZERTAC-a bildirilib ki, martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb.

Məlumat verilib ki, Darıdağ arsenli su dünyada ən zən-



gin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə de sübut olunub. Ona görə də Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədilə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmet sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə verilecek, turistlərin istirahəti üçün lazımı şərait yaradılacaqdır. Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələri verib.

Albaniya Prezidenti: Qlobal Bakı Forumu regional və global səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir



Qlobal Bakı Forumu regional və global səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bunu Albaniya Prezidenti İlir Meta VII Qlobal Bakı Forumu ərəfəsində Trend-ə müsahibəsində deyib. İlir Meta qeyd edib ki, Qlobal Bakı Forumu görkəmli siyasi xadimlərin, iş adamlarının, elmi dairələrin və gənclər forumlarının nümayəndələrinin iştirak etdiyi mühüm qlobal platformaya əlavə edildi: "Bu platforma regional və global səviyyələrdə dialoq və qarşılıqlı anlaşmanın yaradılması və möhkəmləndirilməsinə mühüm töhfə verir". Prezident bildirib ki, VII Qlobal Bakı Forumunun əsas mövzusu - "Dünyanın yeni xarici siyaseti" - bu töhfəni olduqca dəqiq əks etdirir: "Əminəm ki, Forumun keçirildiyi üç gün ərzində dünyada müxtəlif hadisələrə müsbət təsir edə biləcək bir çox qiyamətli fikirlər səsləndiriləcək". İlir Meta vurğulayıb ki, bu gün dünyanın əməkdaşlıq körpüsü və inklüziv cəmiyyətə dəhaçox ehtiyacı var.

Xalid Əli-Uteybi: "Küveyt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Martın 11-de Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Millet Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibaret nümayəndə heyəti ilə görüşüb. AZERTAC xəber verir ki, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Hüseynbala Mireləmov ölkələrimiz arasındada mövcud olan dostluq münasibətlərindən danışır, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcək.



Yalid Əli-Uteybi ticari əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Xalid Əli-Uteybi Azərbaycanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Küveytin mövqeyini müdafiə etdiyini bildirərək vurğulayıb ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Azərbaycan-BMT: 27 illik əməkdaşlığının inkişaf özəllikləri

Azərbaycanın BMT üzvlüyüne qəbul edilməsinin 27-ci il tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddədə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görülür.

ci yarısından başlayaraq getdikcə daha da dərinleşib və iki tərəfdən birinin sıradan çıxmazı ilə neticələnməli idi. Bu hadisə keçən əsrin 90-ci illərinin əvvəllerində baş verdi - sosialist döşərgəsi əsas olaraq iqtisadi çətinliklərə görə yarışa daxil bilmədi və çökdü.

Bütün bunlar qlobal geosiyasi proseslərə çox ciddi təsir göstərdi. Təbii ki, bir böyük gücün dağılmasına siyasetə təsirsiz qala bilməzdı. ABŞ başda olmaqla Qərb öz qələbelərini böyük təntənə hesab etdi və beynəlxalq təşkilatların qlobal siyaseti tənzimləməsi məsələsinə ele de səmimi yanaşmadı. Məhz belə bir qarşıq mərhələdə - ötən

hətta dövlət olaraq tarixdən silinməsi təhlükəsi ilə üzləşmişdi.

Bunun esas səbəbi naşı rəhbərlik və havadalarının ciddi yaradımı və istiqamətləndirməleri ilə Ermenistanın aramsız olaraq Azərbaycan torpaqlarını işgal etməye çalışması idi. 1993-cü ilin iyun ayına qədər bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Ulu öndər məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrə xalqın tələbi ilə ölkəyə rəhber oldu. Bununla da tədricən bütün istiqamətlərdə dövlətin siyaseti sistemli və səmərəli xarakter almağa başladı. Heydər Əliyev həmin aspektde beynəlxalq

tında qalan torpaqların azad edilmesi məsəlesi dolaşıqlığı salındı. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsa da, indiyə qədər onlara emal olunmayıb. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin bu şəkillədə qallması, təbii ki, ürəkəcan deyil. Ölkə böyük ümidiyle daxil olduğu nüfuzlu beynəlxalq təşkilatın Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri icra edə bilməməsini böyük üzüntü ilə qarşılıyır. Bu, birbaşa BMT-nin Nizamnaməsinin pozulması və beynəlxalq hüquq normalarının tapdanmasıdır.

Aydındır ki, vəziyyətin bu cür

Bretton-Vuds sistemi və BMT: 1945-ci ildən sonrakı ziddiyət

Birləşmiş Millətlər Təşkilatı (BMT) ən nüfuzlu dövlətlərərəsən beynəlxalq təşkilatdır. Onun tarixi və məqsədləri haqqında kifayət qədər informasiyalar mövcuddur. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-in San-Fransisko şəhərində SSRİ və Amerika nümayəndələri arasında bir neçə aylıq çalışmaların sonra razılışdırıldı. Nizamnamə həmin ilin iyun ayında yənə həmin şəhərdə keçirilən beynəlxalq konfransın təsdiqinə verilib. İştirakçı dövlətlərinin sayı 50 olub. Ancaq aparıcı qüvvə kimi SSRİ və ABŞ çıxış edib. 1945-ci ilin oktyabrında BMT-nin Nizamnaməsi qüvvəyə minib. Bu təşkilati Almaniya üzərində qələbə qazanan böyük dövlətlər dünya siyasetində prosesləri beynəlxalq hüquqa uyğun tənzimləmək üçün yaradıblar. Lakin bir məqamın üzərində nedənsə mütəxəssisler dayanmaq istəmirlər. Bu məqam hazırlıda BMT ilə bağlı müəyyən ziddiyətli vəziyyətlərin yaranmasında az rol oynamayıb. İndi BMT-nin üzvləri çoxdur, lakin onun dünya siyasetinə təsirinin səmərəsi heç də keçən əsrən çox deyil. Səbəblər müxtəlifdir. Biz yalnız BMT yaradığı dövrə özünü göstərən bir ziddiyətə diqqət yetirmək istərdik.

Məsələ ondan ibarətdir ki, həmin dövrə Amerika ilə SSRİ arasında yaradılacaq dünya nizamında hansı faktora üstünlük verməkla bağlı fikir ayrılığı mövcud idi. Vaşington dünya iqtisadiyyatında inkişafə və tənzimlənməyə nail olmaq üçün qlobal sülhü və barış təmin etməyin mümkünüyünə inanıb. SSRİ isə Amerikanın teklif etdiyi bu yanaşmaya dəstək verməyib, dünya məqyasında siyaseti tənzimləməyin daha perspektivli olduğunu iddia edib. Nəticədə, iki qlobal sistem yaranıb: Bretton-Vuds sistemi və Birleşmiş Millətlər Təşkilatı.

Bretton-Vuds (ABŞ-da şəhərdir) sisteminde başlıca olaraq iqtisadi-maliyyə sahəsində dünya dövlətlərini bir araya getirmək nə-

The screenshot shows the homepage of the 'NEW TIMES' website, which is described as 'THE THINKING OF FUTURE' and 'BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIQLIYAN ANALYTICAL INFORMATION'. The main article title is 'Azərbaycan-BMT: 27 illik əməkdaşlığının inkişaf özəllikləri' (The development features of 27-year-old cooperation between Azerbaijan and the UN). Below the article, there is a large photograph of a UN Security Council meeting. The sidebar includes sections like 'Qoşulu olduğu bölmələr' (Associated sections), 'Aktual' (Current), 'Səfərlər' (Trips), 'Diplomatic姑' (Diplomatic姑), and 'Müəllifin digər yazıları' (Other articles by the author).

zərdə tutulub. Bu təşkilatin yaradılması üçün ilk konfrans 1944-cü ilde Bretton-Vudsda keçirilib. Orada üç əsas institutun yaradılması nəzərdə tutulub - Beynəlxalq Vallyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Tariflər və Ticaret üzrə Baş Saziş (TTBŞ). Lakin Tariflər və Ticaret üzrə Baş Sazişi SSRİ imzalamaqdan imtina edib. Bütövlükde sovetlər yuxarıda vurğulanan beynəlxalq qurumlarda iştirakdan imtina edib. TTBŞ yalnız 1947-ci ilde razılışdırılıb. BVF və BYİB BMT-nin təsisatları sırasına daxil edilib.

Bununla da öncədən Qərble SSRİ arasında dünyadan siyasi və iqtisadi idarəe edilməsi məsələsində fikir ayrıılığı olub. Moskva beynəlxalq iqtisadi proseslərə qarışmayıb, buna görə də iqtisadi fəaliyyətdə sərbəstlik əldə edib. Lakin o, dünyadan aparıcı hissəsinin liderlik etdiyi beynəlxalq iqtisadi proseslərdən təcrid olunub. Düşnürük ki, bu ziddiyət XX əsin ikinci

əsrin 90-ci illərinin əvvəllerində müstəqilliyini əldə etmiş keçmiş sovet respublikaları BMT-yə üzv oldular. Azərbaycan BMT-yə daxil olan 181-ci ölkə idi!

Azərbaycan və BMT: Heydər Əliyevin əsasını qoyduğu əməkdaşlıq yolu

Təbii ki, belə bir dəlaşıq mərhələdə gənc müsəlman ölkəsinin ən böyük beynəlxalq təşkilata üzv olması sadə məsələ deyildi. Böyük güclərin illərdir çarpışlığı bir təşkilatda düzgün mövqə tutmaq və milli dövlətçiliyi müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik bacarıq tələb edirdi. Heydər Əliyevdən önceki siyasi iqtidarların heç biri bu vəzifənin öhdəsindən gəle bilmədi. Azərbaycan neinkı hüquqlarını müdafiə edə bilirdi,

təşkilatlarla, ilk növbədə isə BMT ilə əməkdaşlıqça çok böyük önem verdi.

1994-cü və 1995-ci illərdə BMT tribunasından çıxış edərək Heydər Əliyev gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasetinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaradıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivində xəbər verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu təşkilatla əməkdaşlıqda ciddi diqqət yetirir və onun Nizamnaməsinə tam əməl edir.

Lakin yuxarıda vurğuladığımız kimi, böyük güclər arasında öncədən mövcud olan mövqə fərqliliyi bütün məsələlərdə BMT-nin adəlatlı müdafiə etməsinə əngəllər töretdirdi. Xüsusilə Ermənistən Azərbaycana təcavüzü nəticəsində erməni silahlı qüvvələrinin işgali al-

olmasında BMT Təhlükəsizlik Şurasının üzvlərinin tutduqları mövqə az rol oynamır. Bu səbəbdəndir ki, hələ 1995-ci ilde BMT-nin 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev təşkilatda ciddi islahatların aparılması zərurətini vurgulamışdı. Nitqində Ulu öndər xüsusi olaraq qeyd etmişdi ki, geosiyasi qaydalar dünyada yeni əsaslarla keçməlidir və bu prosesdə BMT ayrıca rol oynamalıdır.

Cünki BMT dünyada ən nüfuzlu və ən səlahiyyətli təşkilatdır. Xüsusilə BMT TŞ-nin fəallığı və obyektivliyi yüksəldilməlidir. Cünki Təhlükəsizlik Şurası beynəlxalq hüququn əsas principlerinin pozulması fakt-larına kollektiv reaksiya prosesinin sistemli olaraq formalasdırılmasında çox vacib funksiya yerinə yetir-melidir. Həmin normaların pozulması isə beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

Prezident İlham Əliyev diplomatiyası qarşısında Paşinyan məhvə doğru

"Küçə demokrati"nın aqibəti sonda belə olmalıdır

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağılıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışqlara tərəf kimi daxil etmək cəhdini uğursuzluqla nəticələndir. Bunu bağılı Paşinyanın Brüsseldə Avropa İttifaqının genişlənmə və qonşuluq siyaseti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransı zamanı səsləndirdiyi "Biz hesab edirik ki, Dağılıq Qarabağ münaqişəsinin nizamlanması üçün səmərəli format tapmaq, ilk növbədə, Dağılıq Qarabağın bu məsələdə iştirakını təmin etmək lazımdır" bəyanatı beynəlxalq təşkilatlar tərəfindən eks-reaksiya doğurub.

Bəli, yene de səsəm bəyanatlar, uğursuz gedisi... Nikol Paşinyanın bu nə birinci, nə də sonuncu bəyanatıdır. Politoloqların Nikolu savadsız adlandırmaları faktdır. Bələ ki, Avropa İttifaqının genişlənmə və qonşuluq siyaseti üzrə komissarı Yohannes Xanın Dağılıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud formatın saxlanmasıın vacibliyini vurğulaması erməni cəmiyyətində məyusluq yaradıb.

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu məsələyə toxunub və Azərbaycanın mövqeyinin dəyişməz olduğunu və beynəlxalq hüquqa söykəndini bir daha xatırladıb. Dövlətimiziin başçısı Avropa İttifaqı Komissiyasının rəhbərliyi və bir sıra komissarlarının Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışqların mövcud format əsasında davam etdirilməsi və danışqlara qeyd-sərt qoyulmasının qəbul edilməzliyi barədə ictimai açıqlamalarının məmənluq doğurduğunu və Azərbaycanın bunu dəstəklədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipleri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışqların formatı dəyişdirilə biləməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işgal olunmuş ərazilərin azad edilməsinin danışqlar prosesinin həmisi vacib komponenti olduğunu vurğulayıb. Dövlətimiziin başçısı Ermənistan tərəfindən verilən ziddiyətli rəsmi açıqlamaların qəbul edilməz olduğunu və danışqlar prosesinə əngel yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bu ciddi şəkildə nəzəre almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd etdi. Bəyanat isə Azərbaycanın qarşı tərəfin destruktiv açıqlamasına reaksiyasdır.

Minsk Qrupu həmsədrlerinin işində tarixi kulminasiya

ATƏT-in Minsk Qrupunun həmsədr-



ləri Endru Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İgor Popov (Rusiya) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışqlar barədə birge bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanat Ermənistanın indiki həkimiyətinin bir ilə yaxındır danışqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Bələ ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamaların ve hərəketlərdən, gələcək danışqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən, aktiv herbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırır. Ermənistana açıq şəkildə bildirilir ki, erməni baş nazirin tez-tez gündəmə getirdiyi format dəyişikliyi məsəlesi heç müzakirə mövzusu belə ola bilmez. Bəyanatda aydın şəkildə vurğulanır ki, digər tərəfin razılığı olmadan format məsəlesi müzakirə belə edilə bilmez. Həmçinin, bildirilib ki, Nikol Paşinyan Dağılıq Qarabağ münaqişəsi il bağlı danışqların aparılması üçün hər hansı şərtin irəli sürülməsi qəbul edilməzdir. Bu da, onu deməye əsas verir ki, növbəti rəsmi danışqlarda masanın üzərində konkret yol xəritəsi olacaq və Ermənistan müxtəlif bəhanələrlə prosesdən yuxarıya bilməyəcək. Beləliklə, bəyanat Ermənistanın populist siyasetinin uğursuzluğunun növbəti nümunəsi, Azərbaycan diplomatiyasının parlaq qələbəsi sayila bilər.

Politoloqların sözlərinə görə, Minsk Qrupunun həmsədrlerinin bu açıqlamaları Ermənistana verilən bir signaldır. Həzirki situasiyada Ermənistana iki yoldan birini seçməlidir. Ya həmsədrlerin təklif etdikləri cəvdə üzrə danışqlar qatılmalı, ya da ondan imtina etməlidir. Ermənistanın hansi qərarı verəcəyindən asılı olmayaq, yaranmış real vəziyyəti Azərbaycan diplomatiyasının parlaq qələbəsi saymaq olar.

Qabil Hüseyinli: "Azərbaycan onun çaldığı hava ilə oynamayacaq"

Onu da vurğulamaq istərdik ki, Nikol Paşinyanın həkimiyətə gəldiyi gündən bu günə kimi Avropaya səfər etmək və diləmək də dərəcədə problemlərin həll olunacağı ümidi ilə yaşayib və hər səfəri zamanı bu səsəm bəyanatlarla çıxışlar edib. Hər dəfə də Azərbaycan tərəfi və həmsədr ölkələr bunun, ümumiyyətə, müzakirə mövzusu ola bilməyəcəyini qeyd edənlər də, Paşinyan inadından əl çəkmir. Elə Brüsselə edilən səfər zamanı da. Lakin şirkə nə qədər tünd olsa, öz qəbini çatlaşdır. Paşinyanın bu səsəm bəyanatlarının da heç bir mənası yoxdur.

Xatırlatmaq istərdim ki, Paşinyan Avropa səfərindən önce də, belə bir bəyanat vermişdi. Yəqin ki, həmin bəyanatı ilə Avropa qurumlarında format məsəlesiinin müzakirəsi üçün ilkin zəmin hazırlamaq istəyirmiş. Amma Paşinyan Avropa İttifaqından istədiyini ala bilməyib. Daha doğrusu, Avropa komissarları onun ağızından vuraraq, isteyini üreyində qoyublar.

Politoloq Qabil Hüseyinli hesab edir ki, Ermənistanın və konkret olaraq, Paşinyanın belə ziddiyətli bəyanatlar səsləndirməsinin bir məqsədi var, o da səlh danışqlarını pozmaqdır: "Aydın şəkildə görünür ki, o, səlh danışqlarına getmək istəmir, ancaq hansısa dialoqdan danışır. O, hansı dialoqdan səhbət aça bilər? Əksinə, indi Azərbaycanın irəli sürdüyü tezis Ermənistanı sülhə məcbur etmək tezisidir, onun içerisinde dialoq da, hər şey də var. Bu gün danışqlar prosesini pozan, danışqlara qeyri-konstruktiv yanaşan Ermənistandır, ona görə də, Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistani səlh danışqlarına məcbur etsinlər, cümlə ortda BMT-nin 4 qətnaməsi, digər beynəlxalq sənədlər, böyük ölkələrin və qurumların çağırışları var. Ermənistana bunların heç birine məhel qoymur, məhel qoymayan, danışqlara getmək istəməyən hansı məntiqə Azərbaycanı dialoqa məcbur etdirmək isteyir? Sən özün səlh danışqlarına getmirsən, səlh danışqları da dialog deməkdir, əksinə, ermənilərə təzyiq göstərib, onları səlh danışqlarına məcbur etmək lazımdır".

Politoloq hesab edir ki, Ermənistanın son zamanlar tutduğu siyasi xətt sırf qarşıdurmanın qızışdırılmasına yönəlib: "Onlar səlh üçün heç bir mühit yaratırlar. Qeyd edirlər ki, "səlh əvəzinə, torpaq verəsi deyilik". Guya ki, torpaq bunların dədələrinindir. Bəri başdan hər şəyin içərisinə zəher qatırlar. Format dəyişikliyi bilirlər ki, mümkün deyil. Bu fikri qəsdən səsləndirib, aranı qatıb, danışqlar prosesini maksimum dərəcədə pozmaq istəyirlər. Bələ olanda, Azərbaycan onun çaldığı hava ilə oynamayaq. Təbii ki, Azərbaycan öz siyasi xəttini yürüdək və Paşinyanın kütbein ifadələri ilə qarşılaşdıraqda məcbur olacaq ki, səlh danışqlarından imtina etsin və müharibəyə hazırlanın, hərb variantını seçəcək. Ermənilər qulığını açıb, bunu birdefəlik başa düşməlidirlər. Əgər isteyirlərse ki, illər boyu bu qarşıdurular davam etsin, bəd niyyətləndən dəməlidirlər".

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistani iflasdan-iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Ən maraqlı məqam isə, artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbaycanın işaşa altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi-siyasi merhumiyətlərə, məşəqqətlərə düber olacaq. Bunu dərk etmek çətin olmasa da, N.Paşinyan anlaşıb istəmir. Çünkü müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oynacaqdır. Qondarma gedisi etmək, itirməkde olan siyasi imicini möhkəmləndirməyə çalışır.

A.SƏMƏDOVA

Ermənistanda rusiyalı hərbçiya biçaqla xəsarət yetirməkdə sübəli bilinən şəxs tutulub

Ermənistandan Şirak vilayətinin sahəsi Rusiyanın Güm-rüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusuna biçaqla xəsarət yetirmək şübhəsi ilə tutulub. AZERTAC "Interfaks" agentliyinə istinadla xəber evrir ki, Ermənistana sakini 22 yaşlı rusiyalı hərbçini biçaqla yaralamaqda şübhəli bilinir.



KİV-lərin məlumatına görə, biçaqlaşma hadisəsi Martin 8-nə keçən gecə Gümri şəhərində baş verib. Təqribən saat 01:30 radələrində Gümri Tibb Mərkəzində döş qəfəsində biçaq yarası olan kişi getirilib. Hüquq müdafiə orqanları müəyyən ediblər ki, zərərçəken Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Racan Kajimirovdur.

Belçikanın Türkiyədəki səfəri Xarici İşlər Nazirliyinə çağırılıb



Belçikanın Ankarakadəki səfəri Michel Malherbe Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Anadolu agentliyi xəber verir ki, Türkiye tərəfinin Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırıldığı iddianaməsinin leğv olunmasına dair kəskin etirazı səfirin diqqətine çatdırıb. Qeyd edək ki, Belçikanın Hakimlər Palatasının PKK terror təşkilatının Avropa üzrə fealiyyətine rəhbərlik edən şəxslərin də daxil olduğu 36 şübhəliyə qarşı qaldırıldığı həbs iddiası Belçika Federal Prokurorluğunun tərəfindən leğv olunub. Bu qərara etiraz edən Türkiye tərəfi müttefiqi Belçikanın terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmayı gözlayır.

Volqoqradda silahlı insidentdə iştirak edən ermənilər yaralanıb

Volqoqradda vilayətində silahlı insidentdə iştirak edən erməni mənşəli iki Rusiya vətəndaşı yaralanıb.



AZERTAC Rusiya Kiv-lərinin istinadla xəber verir ki, Volqoqradda vilayətinin Frolovo şəhərində ermənilərin ruslara mənaqışının zamanı odlu silahlardan atəş açılıb, 43 yaşlı rus mənşəli vətəndaş da öldürülüb. Bu insidentlə bağlı Ermənistana Xarici İşlər Nazirliyinin Facebook səhifəsində də məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, "Mitsubishi" markalı avtomobilə qaçan şübhəli şəxslərin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Rusiya qvardiyasının döyüşçülerinin Volqoqradda vilayətinin Dzerjinsk rayonunda zərərsizləndirdiyi silahlı quldurlar arasında erməni mənşəli daha bir nefər olub. Rusiya İstintaq Komitəsinin Volqoqradda vilayəti üzrə idarəsi insidentlə əlaqədar cinayət işi qaldırıb.

İspaniya jurnalı Xocalı soyqırımından yazır

İspanyanın "DIPLOMACIA SIGLO XXI" jurnalının fevral buraxılışında "Xocalı soyqırımından qurbanlarının xatirəsinin anim mərasimi" adlı məqale dərc olunub. AZERTACın məlumatına görə, məqalədə qeyd edilir ki, fevralın 21-də Azərbaycanın İspaniyadakı səfirliliyi tərefindən Madriddə 1992-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Xocalı şəhərində erməni millətçiləri tərefindən törədilmiş soyqırımı qurbanlarının xatirəsinin anim mərasimi təşkil olunub.

Bildirilir ki, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində təşkil edilən anim mərasiminin əsas məqsədi ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, məhərbi və insanlıq əleyhinə cinayətlərə qəti etirazın bildirilməsi olub.

Bəhruz Quliyev: “Həmsədrlərin bəyanatı bir daha təsdiq etdi ki...”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağılıq Qarabağ münaqişəsinin nəticəyə yönelik və intensiv danişqlar yolu ilə həlli istiqamətində səyləri Azərbaycanın mövqeyi ilə üstüste düşür. Cənki Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu və münaqişənin ərazi bütövlüyüümüz çərçivəsində həllini əsas kimi ortaya qoyur. Bunu Trend-e açıqlamasında “Ses” qəzetiin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermenistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən növbəti görüşə dair bəyanatını şərh edirken deyib. Həmsədrlərin bəyanatının Prezident İlham Əliyevin Ermenistan-Azərbaycan münaqişəsinin həlliində principial və qəti mövqeyinin tətənəsi, Ermenistanın isə populist siyasetinin uğursuzluğunun növbəti nümunəsi olduğunu bildirir. Bəhruz Quliyev sözlərinə görə, bu bəyanat bir daha təsdiq etdi ki, danişqlar iki ölkə arasında davam etdirilməlidir və bu format dəyişdirilə bilər: “Bildiyiniz kimi son dövrlərdə Ermenistanın baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə danişqlar formatının dəyişdirilməsi istiqamətində qeyri adekvat bəyanatlar səsləndirilib. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini onların diqqətinə çatdırılmışdı. Bu görüşdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermenistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların teməli kimi Helsinki Yekun Aktına istinad etməsinə gəlince, ekspert qeyd edib ki, bu, bir daha münaqişənin həllinin əsasının işgal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil etdiyini təsdiq edir: “Cənki Helsinki Yekun Aktına görə, öz müqəddəratını təyin etmə ərazi bütövlüyüne zidd ola bilmez. Burada ilkin addımlar danışqların tərəfindən hazırlanıb, bu məqsədə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Azərbaycanın kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb

Azərbaycanın kibertəhlükəsizlik strategiyası, ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkiləşdirilməsinə və tekmilləşdirilməsinə xidmet edəcək. Kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb, bu məqsədə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Strategiyada ölkəmizə qarşı ola biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadı hazırlığının təmin edilməsi və digər bir çox məsələ öz əksini təpib. Sənəd ölkə başçısı tərəfindən imzaladıqdan sonra onunla həm dövlət qurumları, həm də özəl qurumalar tanış ola bilərlər. Onu da xüsusi qeyd edim ki, bu kibertəhlükəsizlik strategiyası bütün şəxslərə aiddir, yəni, hər bir kəs bu sənədən istifadə edib, öz fəaliyyətində bəhrələnə bilər. Hər bir kəs bu sənədən yararlana bilər”, - deyə E.Vəlizadə eləvə edib.



Vüsal Qasımlı: “Martın 15-dək problemlə krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək”



Martın 15-dək problemlə krediti olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiq ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Tehlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. O bildirib ki, daha sonra 1 ay müddətinə - aprelin 15-dək isə problemlə kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı “Fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq: “Vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği də tam müyəyenləşəcək və Maliyyə Bazarlarına Nəzəret Palatasının internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş şəxsiyyət vəsiqesinin FİN kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək”. “Hər bir kəs banka dəvət olunacaq. Mayın sonuna dek bütün kompensasiyalar tam ödəniləcək. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri da-yandırmamalıdır”, - deyə Vüsal Qasımlı eləvə edib.

“Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır”

Azərbaycan XİN ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edib

Xarici işlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistən baş naziri Nikol Paşinyan arasında qarşidakı görüşə dair bəyanatını şərh edib.

AZƏRTAC xəbər verir ki, şərhde ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistən baş naziri arasında görüşünə dair təkliflərinin olduğu bildirilir.

Leyla Abdullayeva deyib: “Qeyd etmek istərdik ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönelik və intensiv danişqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcərüdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir”. B.Quliyev söyləyib ki, Azərbaycan danişqlar prosesinə sadıqdır və substantiv danişqlara hər zaman hazırlıdır: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir”. Həmsədrlərin danişqların tərəfindən beynəlxalq təcə

Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf və vətəndaş həmrəyliyi möhkəm əsaslar üzərində qurulub

Milli Məclisin deputatı Cavid Osmanovun yap.org.az-a müsahibəsi

-Cavid müəllim, məlum ol-
duğu kimi ölkəmizdə davam-
lı olaraq islahatlar həyata
keçirilir. Bu islahatların
əhəmiyyəti nədən ibarətdir?

-Ümumiyyətlə, Azərbaycanın
inkişaf modelinin en səciyyəvi cə-
hətələrindən biri ölkədə genişməz-
munlu islahatların həyata keçiril-
məsi ilə bağlıdır. Ölkəmizdə priori-
tet sahələrin üstün inkişafının tə-
min edilməsinə hesablanan isla-
hatlar həyata keçirilərkən mütləq
qlobal miqyasda meydana çıxan
yeni çağırışlar nəzəre alınır, eyni
zamanda, mövcud daxili potensial
və cəmiyyətin sosial sifarişləri
əsas götürülür. Belə bir rasional
vəhdətin təmin edilməsi öz növbə-
sində islahatların uğurla həyata
keçirilməsini və bunun nəticəsi
olaraq respublikamızın bütün isti-
qamətlərde böyük uğurlara imza
atmasını sərtləndirir.

Ulù Öndər Heydər Əliyevin
müyyəyenləşdirildiyi siyasi xətti büt-
tün istiqamətlərdə uğurla davam
etdirən Prezident İlham Əliyev son
15 ilde ölkəmizdə islahatlar kursunu
daha da dərinləşdirib. 2003-cü
ildən bəri Azərbaycanda Prezident
İlham Əliyevin siyasi iradəsi əsa-
sında ölkənin inkişafının ardıcılı-
ğını təmin etmək, milli iqtisadiyya-
tin rəqabətqabiliyyətliliyini güclən-
dirmək məqsədile yeni nəsil iqtisadi
islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitde
Azərbaycanın qarşısında yeni inki-
şaf perspektivləri açan fundamen-
tal faktorlar qismində çıxış edir.

Bilirsiz ki, hazırda Azərbay-
can dünyada dinamik inkişaf edən
ve yüksək rəqabet qabiliyyətinə
malik iqtisadiyyata malikdir. Son
15 ilde həyata keçirilən müxtəlif
təşviq tədbirləri, islahatlar və ma-
liyyə təminatının gücləndirilməsi
sayəsində milli iqtisadiyyatımız
3,3 dəfədən çox artıb ki, bu da
dünya üzrə rekord göstəricidir.
Əlamətdar haldır ki, son illerde
milli iqtisadiyyatımızda neftdən ke-
nar sektorun xüsusi çöküsü getdik-
ce artır. Hazırda ölkəmizdə ÜDM
istehsalında qeyri-neft sektorunun
xüsusi çöküsü 70 faizi ötüb.

Respublikamızda reallaşdırılan



islahatların mühüm bir bloku insti-
tusional sferanı əhatə edir. 2019-
cu ilin əvvəlindən ölkəmizdə struk-
tur islahatları Prezident İlham Əli-
yevin siyasi iradəsi əsasında daha
aktiv fazaya daxil olub. Dövlət baş-
çısı tərefindən 14 yanvar 2019-cu
il tarixində ve ondan sonrakı gün-
lərdə struktur islahatları istiqamə-
tində mühüm qərarlar qəbul edilib.
Reallaşdırılan struktur islahatları-
nın əsas məqsədi idarəetmədə çə-
vikliyi və səmərəliliyi artırmaq, cə-
miyyətdə formallaşan yeni çağırış-
lara və iqtisadiyyatda baş verən
struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin etməkdir. Bu
islahatlar artıq müsbət nəticələrini
göstərməkdədir.

*-Son vaxtlar sosial sahədə də
mühüm addımlar atılmaqdır. Bu fakt Azərbaycanı sosial
dövlət kimi necə səciyyələndirir?*

-Ölkəmizdə sosial inkişaf baxı-
mından mühüm addımlar atılır. Azərbaycan Prezidenti cənab İl-
ham Əliyevin siyasetinin mərkə-
zində məhz insan amili, vətəndaş-
ların menafeyi dayanır. Bu gün ölkə-
mizdə əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
çox ciddi tədbirlər görülür. Əməkhaqları, pensiya təminatı
sahesində aparılan ciddi islahatlar,
qaçqın və məcburi köçkünlərin ya-
şayış şəraitinin yaxşılaşdırılması
fürsət həyata keçirilən geniş proq-
ramlar, şəhid ailələrinə göstərilən
qayıçı, sosial sahə ilə bağlı qəbul
olunan coxsayılı qanunlar və s. cə-
miyyətin rifah halının yaxşılaşma-
sına yönəlmüş tədbirlərdir. Bir söz-

la, sosial inkişaf məsələləri də
dövlət siyasetinin prioritətləri sıra-
sındadır.

Sosial sahədə əldə olunan
uğurlardan danışarkən, son vaxtlar
ölkə Prezidenti İlham Əliyev təref-
findən bu istiqamətdə atılan ad-
dımları xüsusi vurğulamalıq. Be-
lə ki, dövlət başçısının şəhid ailə-
lərinin üzvləri ilə görüşməsi, tor-
paqlarımızın müdafiəsi uğrunda
canlarını qurban vermiş şəhidləri-
mizin aile üzvlərinə, onların vəre-
sələrinə 11 min manat məbləğində¹
birdəfəlik ödəmənin verilməsi haqq-
ında Fermanın imzalanması, şə-
hid ailələri üçün Prezident təqəü-
dünün məbleğinin artırılması, qaç-
qın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması üçün
qəsəbələrin tikintisi, minimum
əməkhaqqının, minimum pensiya-
nın artırılması məhz ölkəmizdə
həyata keçirilən uğurlu sosial siya-
sətin əhəmiyyətini bir daha təsdiq-
ləyir.

Bundan başqa tələbə gənclərin
də təqaüdləri əhəmiyyətli dərəcə-
də artırıldı.

Ölkəmizdə davamlı olaraq
əməkhaqları, təqaüdlər, sosial
müavinişlərin məbleği artırılır ki,
bu da insanların rifah halının daha
da yüksəlmesine xidmət edir.

25 fevral 2019-cu il tarixində
ise Prezident İlham Əliyev "Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
sahesində eləvə tədbirlərə dair"
növbəti Sərəncam imzalayıb.
Sənəddə də vurğulduğu kimi, Sə-
rəncamın imzalanmasında məq-
səd əhalinin sosial müdafiəsinin
gücləndirilməsi sahəsində tədbirlə-
rələr davam etdirilmək və bu tədbirlə-
rin əhəmiyyətini daha da geniş-
ləndirməkdir.

Bu və digər faktlar Azərbaycan
dövlətinin sosial siyasetinin da-
vamlı səciyyə daşıdığı barədə
konkret təsəvvür yaradır. Ümumiyyətlə,
bu gün Azərbaycan dövlətinin
sosial sahədə atlığı addımlar
öz miqyasına, təsir dairəsinə, əhə-
miyyətinə görə heç bir ölkədə mü-
şahidə olunmur. Bütövlükde, 2 mil-
yon 200 min əhalisi dövlətin sosial
təşəbbüslerinin icrasından böyük
dərəcədə faydalanancaq. Azərbay-
can hakimiyyətinin yürütdüyü belə

dərinməzmunlu sosial siyaset, hə-
qiqətən də, inqilabi xarakter daşı-
yır. Bu, ilk növbədə, cənab Prezi-
dentin, Azərbaycan dövlətinin öz
vətəndaşına olan diqqət və qayğı-
sinin təzahürüdür.

*-Problemli kreditlərin həlli
ilə bağlı dövlət başçısının imzaladığı Ferman da vətəndaşlar tərefindən çox yüksək
dəyərləndirilir...*

-Cənab Prezident İlham Əliyevin
verdiyi qərarlar vətəndaşların
maraqlarına xidmət edir. Dövləti-
mizin başçısının qeyd etdiyi kimi,
2019-cu il sosial inkişaf, əhalinin
sosial müdafiəsi baxımından baş-
qa illərdən fərqlənən il olacaq. Bu
və digər faktlar bir daha Azərbay-
can dövlətinin sosial mahiyyətini
isadə edir. Bu mənəda Prezident İl-
ham Əliyevin imzaladığı "Azərbay-
can Respublikasında fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə
başlı eləvə tədbirlər haqqında"
Ferman da vətəndaşların problem-
lərinin həlli ilə dövlətin diqqəti ba-
xımından böyük əhəmiyyət kəsb
edir. Cənab Prezident İlham Əliyev
fiziki şəxslərin problemlə kredit-
lərinin həlli dair Fermanı dövlət-
tin hər zaman öz vətəndaşının ya-
nında olduğunu, onun problemlə-
rinin həllini daim diqqətə saxla-
ğının əyani ifadəsidir.

Bu məsələ gündəmin əsas
mənzilərindən biri olaraq qalır.
Həm rəsmi qurumlar, həm də mü-
texəssisler bu məsələnin sosial
əhəmiyyəti haqqında fikirlərini bili-
dirirlər. Əsas məsələ budur ki, və-
təndaşlar dövlət başçısının qərarını
məmənunluqla qarşılıyırlar.

*-Cavid müəllim, Azərbayca-
nın nailiyyatlara, sosial sa-
hədə atılan mühüm addımlara rəğmən müəyyən dairələr ölkəmizə qarşı qarayax-
ma kampaniyası aparr. Bu-
na münasibətiniz necədir?*

-Təessüf ki, belə hallar möv-
cuddur. Azərbaycan inkişaf etdi-
cə, gücləndikcə bundan qıcıqlanan
dairələr ölkəmizə qarşı müxtəlif
qarayaxma kampaniyasına başla-
yırlar. Xarici dairələr bu prosesdə-
ki daxildəki radikal müxalifətdən

alət kimi istifadə edirlər.

Hər bir ölkədə sağlam müxali-
fətin olması yaxşı bir haldır. Çok
təessüflər olsun ki, Azərbaycanda
özlərini müxalifət adlandıranlar ra-
dikalıdırlar. Dövlətə, xalqa xidmət
etmək onların ağıllarının ucundan
belə keçmir. Onların hakimiyyət
dövrünü də görmüşük. Onların ha-
kimiyəti dövründə ölkədəki xaotik
vəziyyəti, sosial-iqtisadi tənzəzzü-
lü, torpaqlarımızın 20 faizinin işga-
lini da yaxşı xatırlayıraq.

Radikal müxalifə bəzi xarici
qurumların, eyni zamanda erməni
lobbisinin vəsaiti hesabına ölkəni
anarxiyaya, xaosa aparmaq istə-
yir. Onların missiyası yalnız bun-
dan ibarətdir.

Eyni zamanda qaćib xaricdə
gizlənən bir qrup radikal müxali-
fəci isə xalqımıza məxsus dəyərlərin
üzərində xətt çəkməklə məşğuldurlar.
Sosial şəbəkələri söyüş
meydanına çeviriblər. Bu isə mə-
nəviyyatsızlıqdır. Əslində, görün-
nən odur ki, onların Azərbaycan
xalqına heç bir dəxli yoxdur. Onlar
manqurlaşmış satqınlardır.

Bu dairələrin məqsədi ölkəmiz-
də sabitiyi pozmaqdır. Amma bu-
na Azərbaycan dövləti və xalqı heç
zaman izin verməyəcək. Ölkəmiz-
də sabitlik, əmin-amanlıq hökm
sürür. Mən millət vəkili kimi seçi-
lirimlə görürüm. Eyni zamanda,
rəhbərlik etdiyim Yeni Azərbaycan
Partiyası Ağdaş rayon təşkilatının
fealları insanların arasında olurlar.
İnsanlar ölkəmizin inkişafından,
həyata keçirilən sosial addımlar-
dan çox razıdır və dövlətimizin
başçısının siyasetini birmənli şe-
kildə dəstəkləyirlər. Bugündə
cənab Prezidentin Ağsu və Şamaxı
rayonlarına səfəri zamanı xalqın
dövlətimizin başçısına olan inam
və sevgisinin ne qədər güclü oldu-
ğu bir daha təsdiqləndi.

Eyni zamanda, yetişən gənc
nəsl əsl vətənpərvər, dövlətinə sa-
diq vətəndaşlar kimi formalaşır.
Buna görə də, ölkəmizdə qarışılıq-
lıq yaratmaq isteyənlər anlamalı-
dır ki, Azərbaycanda sabitlik, in-
kişaf və vətəndaş həmrəyliyi möh-
kəm əsaslar üzərində qurulub və
bunu heç bir qüvvə sarsıda bil-
məz.

**"A TƏT-in Minsk Qrupunun
son bəyanatı həm Bakı-
ya, həm İrəvana mesaj
əhəmiyyəti daşıyır". Bunu SİA-ya
açıqlamasında politoloq Elxan Şahi-
noğlu deyib. "Birincisi, həmsədrər
bildirirlər ki, iki ölkə liderinin birba-
şa dialogunu dəstəkləyirlər və yeni
görüş hazırlayırlar.**

İkincisi, həmsədrər bildirirlər ki, tərəflər-
dən birinin razılığı olmadan danışqlar for-
matının dəyişdirilməsinin əleyhinədir. Bu
Ermənistanın baş naziri Nikol Paşinyana
mesajdır.

Üçüncüüsü, həmsədrər ATƏT sədrinin
bölgədəki təmsiliçisine tam dəstək ifadə et-
diklərinin bildirirlər. Bu isə rəsmi Bakıya me-

"Həmsədrərin bəyanatı Bakıya və Irəvana mesaj əhəmiyyəti daşıyır"



sajdır. Çünkü, Azərbaycan Nazirlər Kabinetin
ATƏT sədrinin bölgədəki təmsiliçisi Anjey
Kaspržikin fəaliyyətini kəskin tənqid edən

hesabat açıqlayıb. Başqa sözə rəsmi Bakı
Kaspçikin dəyişdirilməsini isteyir. Həmsədr-
ər isə cavab olaraq "yox" deyirler.

Dördüncüüsü, həmsədrər növbəti dəfa
münəqişənin həllinin yolunu göstərir: 1. Dağılıq Qarabağ etrafındaki rayonlar Azər-
baycana qaytarılmalıdır. 2. Dağılıq Qarabağ özünü idarəetməni və bölgənin təhlükə-
sizliyini eks etdirən müvəqqəti status verilməlidir. 3. Dağılıq Qarabağ Ermənistanla
təhlükəsiz koridoruna malik olmalıdır. 4. Dağılıq Qarabağda referendum keçirilməli-

dir. 5. Bütün köckünlər geri qayıtmaq imkanına malik olmalıdır. 5. Bölğənin təhlükə-
sizliyinə beynəlxalq səviyyədə təminat ve-
rilməli və sülhəməramlı qüvvələr yerləşdiril-
məlidir. Deyesən həmsədrər əməlli-başlı
əsəbləşiblər. Yoxsa həm Bakıya, həm də
Irəvana xəbərdarlıq mesajları ilə dolu bəy-
anat göndərməzdir. Bəyanatda bir məqam
da diqqəti çəkir: "Əvvəlcə referendum tarixi
müeyyənləşməli, ondan sonra köckünlərin
geri qayıdışi təmin olunmalıdır"-deye, poli-
toloq fikrini tamamlayıb.

Müsəlman dünyasıının büyük həvəslə qarşılılığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşıdan gündür. Novruz Şimal yarımkürsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi gündündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlaşmış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanistan, Tacikistan, Özbəkistan və bir çox Şərqi ölkələrdə baharın - yeni ilin gelişini şənliklər qarşılıyırlar.


Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyətlərinə uyğun, özünəməxsus mövsüm ve mərasim neğmələri yaratmışdır. Novruz dostluq, qardaşlıq, razi-bərəket bayramıdır. Novruz bayramını ərəb istilasına və İslamın yayılmasına qədər Yaxın Şərqdə və Mərkəzi Asiyada yaşayan bütün xalqlar qeyd edirdi. Bu, təbii hadisənin - Günəş təqvimini ilə Yeni ilin gelişinin qeyd olunmasına dair. Bir çox ölkələrdə Novruz bayramı qeyd olunsa da, bu, ermənilərə şamil oluna bilmez. Çünkü Ermənistən indiki ərazilərində məskunlaşmış və ərazisinin harada olması bəlli olmayan haytayfasının davamçıları Günəş təqvimi ilə yeni ilin gelişini barədə tarixi yaddaşa malik deyillər. Bu, haytayfalarının kəndə yaranmalarının və Cənubi Qafqazda daha sonralar peydə olmalarının aşkar sübutudur. Ermənilər özlərini regionda "ən qədim xalq" adlandırsalar da, tarixin dili ilə söyləməye heç bir əsasları yoxdur. Amma çox təessüf ki, bu gün Paşinyan Laçında

Ermənilərin günəş təqvimi ilə yeni ilin gelişini barədə tarixi yaddaşları yoxdur

Ermənilərin işğal altında olan torpaqlarımızda bahar bayramını təşkil etmələri təcavüzkar siyasetin daha bir nümunəsidir

bahar bayramı təşkil edib, hətta "Yallı" da gediblər. Azgın erməni Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıllı rayonunun bir hissəsində qondarılmış "Kaşataq rayonu"nın icra başçısı, ABŞ vətəndaşı Stepan Sarkisanın himayədarlığı və onun arvadı Nelli Martirosyanın təşkilatçılığıyla erməni dini və milli bayramı olan Pasxa ərefəsində "Tonot" erməni milli teatr qrupu "rayon" erazisində bayram tətaşalarının təşkilinə start verib.

Ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafindakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır və Azərbaycanın bu ərazilərde yaşayan 1 milyona yaxın əhalisi mecburi köçküne əvvəlib. BMT Təhlükəsizlik Şurası Ermənistən hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilətlər Azərbaycanın ərazi bütövlüyünü tanıldıqlarını təsdiq ediblər. Ermənistən hərbi birləşmələrini tərəfindən davam edən işğal səbəbindən, həmin ərazilər müvəqqəti olaraq, Azərbaycan Respublikasının nəzarəti xaricindədir. Belə bir vəziyyətdə bu günlərdə Laçında



ermənilər bayram tədbirləri keçiriblər. Nağara vurub, Azərbaycan, türk folklorundan, xalq musiqilərləndən oğurladıqları havalar altında rəqs ediblər, cürbəcür tamaşalar nümayiş etdiriblər. Sonda torpaqlarımıza sahibləmiş işğalçılar, S.Sarkisan da daxil olmaqla, "Qovaq" adlandırdıqları rəqsi, əslində, Azərbaycan xalq rəqsi olan "Yallı"ni ifa ediblər. Bu torpaqlarda qanlı əməllər töredən erməni indi bayram təşkil edir. Belə əməllərə sahib olan erməni iyrəncliinin və rəzalətinin bir nümunəsidir.

Xatırladaq ki, "Yallı" (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya məqyasında təb-

liyində müstəsna rolü olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı Səfəri xanım Mehriban Əliyevanın dəstəyi ilə "Yallı" (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bisirmə və paylaşma ənənəsi, Lahic misqərlük sənəti, aşiq sənəti, Novruz bayramı, xalça sənəti, tarifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Repräsentativ Siyahısında, həmçinin, Çovqan - ənənəvi Qarabağ atüstü oyunu isə, UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

"Yallı" rəqs sənətinin ilkin formasıdır. Rəqs sənətinin əsas qollarından biri saylan "Yallı"nın yaranması ilə bağlıdır.

Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və Qərbi Azərbaycan ərazisi olan İrevan bölgəsində çox geniş yayılıb. Qeyd edək ki, yallı rəqsinin Qobustanlı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrü nün orta Daş (Mezolit) dövrüne aid

olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilib.

Tarixi sənədlər ermənilərin mənəvi dəyərlərimizə və adət-ənənələrimizə təcavüzünü də aşkar edir. Ermənilərin tarixdə nə milli kimliyini təsdiq edən ərazisi, abidəsi, nə də mədəniyyət nümunələri və adət-ənənələri var. Dəfələrlə beynəlxalq məqyasda keçirilən sərgilərdə öz adlarına hansısa bir mədəniyyət nümunəsini çıxmışa çalışılsalar da, gülünc vəziyyətə düşübələr. Bu gün Azərbaycan işğal altında olan dünya tarixində, çağında öz imzası olan Azərbaycanın dəyərlərinə sahib ola bilməyərək, torpaqlarımızda hay-küy qoparıb, Novruz ərefəsində bayram təşkil etmələr də, həyələr və qarşılıqlı təcavüzkar qarşılıqlı təcavüzkar siyasetin daha bir nümunəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

"Bakcell" abunəçilərinə bayram sovgatı - Pulsuz 4G internet

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərefəsində "Bakcell" abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb pulsuz internet hədiyyə olunacaq.

Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruza hər olunmuş xüsusi kampanya çərçivəsində "Mənim Bakcellim" mobil tətbiqini "Google Play" və ya Appstore'dan yükləyib qeydiyyatdan keçən hər bir "Bakcell" abunəçisi 1 Gb pulsuz internet trafiki əldə edəcək. Qeyd edək ki, hədiyyə yalnız "Mənim Bakcellim"də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Pulsuz internet 30 gün ərzində yalnız "Bakcell" in super sürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampanya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.

Xatırladaq ki, abunəçilərini rahat, şəffaf və elverişli müştəri təcrübəsi ilə təmin etmek üçün Bakcell "Mənim Bakcellim" virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verib. Bu innovativ özünəxidmət tətbiqi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur. "Mənim Bakcellim" istifadəçiləri nömrə-



lərinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malikdirlər. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Bundan əlavə, mobil eləvədə xidmət mərkəzi nümayəndələri ilə onlayn çat imkanı da nəzərdə tutulub. Qeyd edək ki, 1 il ərzində "Mənim Bakcellim" mobil tətbiqetməsi 240 min nəfərdən çox abunəçi tərəfindən yüklenib.

Kampaniyada iştirak edib pulsuz internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstekləmeli və 4G

SIM-kartı ilə təmin olunmalıdır. 4G-ni dəstekləyən SIM kartı olmayan "Bakcell" abunəçiləri yaşlıqları əraziyə yaxın olan "Bakcell" Müştəri Xidməti Mərkəzine və ya "Bakcell" in diler dükənə yaxınlaşdır öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə əvəzleyə bilərlər.

"Bakcell" şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətlə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırlar.

"Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar teklif edir. Şirkət öz abunə-

çilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. "Bakcell" in 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən çox baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi ehəlinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (benç-markinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüllüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell" e Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilmesine görə təqdim olunub.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-"Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell" in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Milli-mənəvi dəyərləri ilə dünyada tanınan Azərbaycan xalqı zaman-zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl adət-ənənələri və milli xüsusiyyətləri dünya xalqları arasında özü-nəməxsus yer tutub. Xalqın tarixi ilə aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilib.

Bu zəngin irsde xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq bizim əsre, yeni yüzilliye qədər gəlib çatmışdır. Hər il müsəlman dünyasının böyük həvəslə qarşılılığı və yola saldığu Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşıdan gündür. Bu bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəs leşdirilmiş Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Çərşənbələr Novruz bayramının evəzolunmaz aributlarındandır. Bu dörd Çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Folklorşunas alımların fikrinə, bu çərşənbələr insanın həyatına gəlisi və həyatın canlanması ilə əlaqədardır. Hər Çərşənbə təbətin bir ünsürü ilə əlaqələndirilir.

Bu gün xalqımız Üçüncü Çərşənbəni, "Yel Çərşənbəsi"ni qeyd edir. Xalq arasında "Külek oyadan Çərşənbə", "Küləkli Çərşənbə", "Yelli Çərşənbə" adı ilə də tanınan Yel Çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyağı və cana getirir. Əski etiqadılara görə, məhz o gün "qara nəhr"də yatmış dörd cür külek Yer üzünə çıxaraq əv-



vəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir. Burada rənglər də mifik məna daşıyır. Ağ Yel - ağ libasda, qara Yel - qara libasda, Xəzri - göy libasda, Gilavar qırmızı libasda təsəvvür edilir. Yel Çərşənbəsi bu dördlüyün camində, qısa müddətdə bütün dünyani gəzib-dolaşır.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən və bələdçi rolunu yerine yetirir. Yel Baba qalın meşələrde azib mənzilini tapmaqdə çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yere atıb diyrətməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatır. Yel Çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bisirilir. Süfreyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzler düzülür. Axır Çərşənbə üçün hazırlıqlar görür. Qız-gelinlər böyük sevincə şirniyyat hazırlayırlar. Həmin gün xeyli boy atmış Səmənin ortasına qırmızı qumaş

bağlanır.

Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel Çərşənbəsində Yel Babanın şərfinə xüsusi mərasimlər və ayinlər keçirilir. Yelle bağlı nəğmələr və bayatılar söylənilir. Yel Çərşənbəsi ilə bağlı inanclar maraq doğurur. İnancılar görə, Yel Çərşənbəsində ağaclar oyanar. Yel Çərşənbəsində söyüd ağaçının altından keçərlər ki, niyyətləri qəbul olsun. Yel Çərşənbəsində Yel Babanı köməye çağırırlar. Yel Baba xırmana gelməmişdən önce, oradan buğda və dən göturməzlər. Azərbaycan mifoloji mətnlərində Yelin xeyirxah obrazına rast gəlinir. "Dünyada nə ki yel, Külek var, hamısının ixtiyarı Yel Babanın əlindədir", - deyilir. Xırman sovrulanda, camaat Yel Babanı köməyə çağırıb deyər: Yel Baba, gəl atına saman apar. Yel Baba da gəlib xırmanı sovurur. Dən qalar adamlara, samanı da Yel Baba aparar öz atına. "Yeli əsdirəni söyməzlər" - inancı da elə birbaşa yel tanrılarının - yel ruhunun müqəddəsliyi anlamını özündə ehtiva etməklə, yelin gücünə olan inamin təsdiqi və təzahürüdür.

Bu gün Yel Çərşənbəsinin iliq nəfəsi Azərbaycan torpağına qədəm qoyub. Qoy dünyani gəzib-dolaşan Yel Babanın qədəmləri xalqımıza uğur getirsin!

ZÜMRÜD

Bayramadək 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərمانının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. Bu barədə SİA-ya Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq



ödənişin həyata keçirilməsi üçün aidiyəti quruma göndərilib.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmani ilə birdəfəlik ödəmə verilen şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan azı şəhərtəpədən almış şəhid hərbi qulluqçuların və şəhid polislerin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-e çatıb. İndiyək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

YAP Ağcabədi rayon təşkilatında Beynəlxalq Qadınlar Günü qeyd olunub

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında feal iştirak edən, o cümlədən, kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstərən qadın inkişaf qruplarının üzvləri, "N" sayılı hərbi hissənin qadın hərbiçiləri və ərazi ilk partiya təşkilat sədrleri iştirak ediblər. Tədbirdə öncə, YAP Ağcabədi rayon təşkilatının inzibati binasının foyesiində kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstə-



rən "Uğur" və "İnam" qadın inkişaf qruplarının üzvlərinin iştehsal etdikləri məhsulların sərgisi nümayiş olunub.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının iclas zalında davam edən rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq, qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətə təbrik edib. O, ölkəmizdə qadınlara yüksək dəyer verildiyini və onların respublikanın ictimai-siyasi həyatında feal mövqə tutduqlarını qeyd edərək, gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Təzəkənd ərazi ilk partiya təşkilatının sədri, "Uğur" qadın inkişaf qrupunun üzvü Kamila Qasimova, YAP Ağcabədi rayon təşkilatının şura üzvü, "İnam" qadın inkişaf qrupunun üzvü Çiçək Şireliyeva, "N" sayılı hərbi hissənin qulluqçusu Vəfa Cəfərova, Azərbaycan Kənd Qadınları Assosiasiyanın Qarabağ bölgəsi üzrə koordinatoru Yeməntac Əmirova, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov, rayon təşkilatı qadınlara şurasının sədri Rədə Qafarova, rayon təşkilatının sədr müavini Teymur Rəhimov və digərləri çıxışlarında xanımları bayram münasibətə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə YAP sıralarına daxil olan bir qrup qadına üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında feal iştirak edən qadınlara rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.

Tədbirin bədii hissəsində Ağcabədi şəhər 5 sayılı uşaq bağçası-körpələr evinin körpe fidanları və Ağcabədi şəhər 5 sayılı tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.

ZÜMRÜD BAYRAMOVA

2 gün ərzində 42 cinayətin üstü "isti izlər"lə açılıb

Martın 9-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumatə görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 42 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə



1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtaşış tədbirləri neticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı müsabiqəyə start verilib

Dünən YAP Xaçmaz rayon təşkilatı rayon təhsil şöbəsi ilə birgə, ənənəvi olaraq, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı məktəblilər arasındakı "Ümummilli Lider Heydər Əliyev-şərəflər özürün salnaməsi" mövzusunda ən yaxşı təqdimata start verilib. Məqsəd Dahi Öndər Heydər Əliyev ərisinin təbliği və öyrənilməsidir.

Tədbirdə rayon təhsil şöbəsinin müdürü, YAP Xaçmaz rayon təşkilatı-



nın idarə heyetinin üzvü Mədine Nurməmmədova Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrlərində Azərbaycan bütün sahələrdə, o cümlədən, təhsil sahəsində yüksək səviyyəyədə inkişaf etdiyini bildirib.

YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazıl Rəhmətov çıxışında Ulu Öndərin əsasını qoymuş inkişaf siyaseti nəticəsində, bu gün Azərbaycan çəçəklənən və qüdretlənən bir ölkəyə çevrildiyini bildirib. Çıxış edənlər vurğulayıblar ki, bu gün Ulu Öndər Heydər Əliyev siyaseti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə o da vurğulanıb ki, şagirdlərin təqdimatına münsiflər heyəti tərəfindən qiymət veriləcək, yekun tədbirdə isə müvafiq yerlər müəyyənləşdiriləcək və mükafatlandırma keçiriləcəkdir.

R.HÜSEYNOVA

Təmas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistən qoşunlarının təmas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır.

Müdafia Nazirliyindən verilən məlumatə görə, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər. Ermənistən silahlı qüvvələri tərəfindən isğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçirəcəklər.

Müxalifət çarəsiz xəstəliyə düşər olub

İctimai rəyin dəstəyindən məhrum olan müxalifət liderləri rəhbərlik etdikləri təşkilatlarda da mövqelerini tamamilə ittişiblər. Bu səbəbdən də, müxalifət başbilərləri diqqət mərkəzinə çəvirilmək və xaricdəki ağalarının gözündə yüksəltmək üçün müxtəlif vəsítələrdən sui-istifadə edir, o cümlədən də, icazəsiz aksiyalar keçirməyə cəhd göstərirler. "Milli Şura", eləcə də, Müsavat xaricdən verilən göstərişlərə əsasən, icazəsiz aksiyalar keçirməklə, qarışdırırmalar yaratmağı planlaşdırır. Söhbət etdiyimiz müsahiblərimiz müxalifətin mitinq xəstəliyinə düşər olduğunu, ancaq bu xəstəliklərinə çərə əldə etmədən, ömürlərini başa vuracaqlarını bildirdilər.

"Həftə İçi" qəzetiñin bas redaktoru Sevinc Seyidova:
"Az sonra xarici maraqlı dairələr də müxalifətdən imtina edəcək"



- Son aylarda Azərbaycanda insanları narahat edən bir çox problemlər dövlətin ali rəhbərliyinin siyasi iradəsi ilə həllini tapmış oldu. Minimum əmək haqları və təqaüdər artırıldı. Qaçın və məcburi köçkünlər, şəhid ailələrinə dövlət qayğısının əhatəsi daha da genişləndirildi. Son olaraq, Azərbaycan Prezidentinin birbaşa təşəbbüs ilə problemlə kreditlər məsələsinə son qoyuldu. Bu və digər qeyd etmediyimiz, bir çox məqamlar var ki, Azərbaycanda mövcud vəziyyətin daha da möhkəmləməsinə, sağlam təməl üzərində qurulan xalq-iqtidar birliliyinin güclənməsinə xidmet edir. Diger tərəfdən, bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu həmsədrleri yadıqları bəyanatda açıq şəkildə Azərbaycanın haqlı mövqeyini dəstekleyən bəyanatla çıxış etdilər. Bu bəyanat Azərbaycan Prezidentinin və rəsmi Bakının diplomatik qələbəsi kimi deyərləndirilir. Təbii ki, vəziyyətin qeyd olunan istiqamət-

de inkişaf etməsi, Azərbaycanda daxili sabitliyin, əmin-amanlığın hökm sürməsi, xarici mövqelərinin güclənməsi ölkəmizi istemeyen qüvvələrin yuxusuna haram qatır. Bu qüvvələr, başda erməni lobbisi olmaqla, Azərbaycanı daxildən zəiflətməyə, hərc-mərclik yaratmağa səy göstərirler. Təessüf ki, onların bu məsələdə əsas dayaqları qismində ölkəmizdəki bəzi müxalif qüvvələr çıxış edirlər. Qanunsuz aksiyalara çağırışlar səsləndirirlər. Məqsəd isə, dövlətin son illərdə eldə etdiyi uğurları kölgələmək və mövqelərini zəiflətməkdir. Ancaq müxalifət isteyinə və arzusuna nail ola biləcək. Beləliklə de, az sonra xarici maraqlı dairələr de müxalifətdən imtina edəcək.

"Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Tahmasib Novruzov: "Qumarbaz üçün qeyrət, namus və milli mənafə anlayışları yoxdur"



- Bu aksiyaların keçirilməsi cəhdəri iki başlıca məqsədə xidmət edir. Birincisi, xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmizin inkişafından, xüsusilə, son vaxtlar ölkə başçısı tərəfindən qəbul edilən inqilabi xarakterli sosial qərar-

"A TƏT-in Minsk qrupunun həmsədrleri Ermənistanın danışçılar formatını dəyişmək kimi cəfəng iddiasını qəbul etməməklə doğru mövqe tutub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, həmsədrin son bəyanatında Azərbaycan prezidentinin və Ermənistan hökumət başçısının qarışdakı zamanlarda təşkil olunması nəzərdə tutulan görüşü təqdirdəlayiq hesab olunub, son aylar cəbhə xəttində qurbanların olmaması müsbət qiymətləndirilib, regionda ehalinin sülhə hazırlanması yolunda atılan ilkin addımlar alqışlanır və tərəflər seyləri gücləndirməye çağırılır: "Həbələ, Paşinyanın baş naziri

"Həmsədrlərin bəyanatı Paşinyanın danışçılarına iraddır"



qarışduran münaqişə tərəfləri mövcud status-kvoda dəyişiklik yarada biləcək açıqlamalardan, hərəkətləndən, gələcək danışçılar üçün şərtlər iki sırməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv həbəti döyüşləri bərpə etmək çəgirişindən yayınmağa səslənib. Bu da birbaşa Ermənistanın baş naziri Paşinyanın

danişçıların formatını dəyişmək təklifiqənə qarşı olan iraddır. Minsk qrupu öz əvvəlki formatında prosesə davam etməyi qarara alıb və bu, ən doğru mövqedir".

Politoloğun sözlerinə görə, Dağlıq Qarabağın erməni icması necə təref ola bilər ki, onlar guya hələ öz müqəddəratlarını teyinətə ugurunda mübarizə aparırlar? "Bu, Paşinyanın məsuliyyəti Ermənistanın öz üzərindən atmaq planıdır. Azərbaycan Ermənistanla müharibə şəraitindədir, qoşunların temas xəttində Ermənistan vətəndaşları işgalçı ordunun

tərkibində hərbi xidmət aparırlar, hansı ki, onların sırasında Paşinyanın öz oğlu da var. Hər kəsə məlumdur ki, məsuliyyət birbaşa Ermənistan Respublikasının üzərinə düşür. Paşinyanın bu məsuliyyəti Qarabağ separatçıları ilə bölüşmək cəhdəri əvvəlcədən cəfəng bir ideya idi və iflasa məhkum idi. Minsk qrupunun formatını dəyişdirməsi yox, 25 il-dən bəri danışçılar prosesinə vasitəçilik edən bu diplomatik platformada ədalət, beynəlxalq hüquqa hörmət, işğalçı və işğala məruz qalanı eyni tərəziyə qoymaq prinsipləri əsas götürülməlidir".

Nailə Məhərrəmova

"Həmsədrlərin bəyanatı sülh danışçılarını bərpa edə bilər"

"A TƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı Paşinyanın sülh prosesində mənasız məhələni davam etdirmək səyərini qəti şəkildə heçə endirdi". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetiñin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Paşinyan hakimiyətə gəldiyi vaxtlardan guya tam yeni Qarabağ kursu aparmaq istədiyinə Ermənistan cəmiyyəti populistcsinə inandırmağa cəhd göstərdi ve neticədə iflasa uğradı.



Paşinyanın çox sevdiyi format dəyişikliyi taktikası ilə aza iki hədəfi vurmağı planlaşdırıldıqını deyen ekspert söyleyib ki, o, ilk növbədə danışçılar prosesində çox uzun bir qeyri məhsuldar mərhələ açmaqla indiki status-kvonun ömrünü daha da uzatmaq istəyirdi: "Bundan başqa Paşinyan sosial-iqtisadi vədleri yerinə yetirə bilmədiyi üçün erməni cəmiyyəti ni yeni danışçılar formatı altında aldadıcı taktika ilə sakitləsdirmeyi planlaşdırır. Bu mənada ATƏT-in Minsk qrupunun həmsədrləri son bəyanatla Paşinyanın daxile və xaricə hesablanmış planlarına zərbe vurdu".

A. Quliyev qeyd edib ki, Prezident İlham Əliyev illər önce Paşinyan dan çox-çox güclü erməni prezidentlərinin iradəsini alt üst edərək status-kvonun dəyişdirilməsinin zəruriliyinə bütün dünyayı necə inandırımdısa, bu gün də format dəyişikliyinin yolverilməzliyinə beynəlxalq mərkəzləri inandırıa bildi: "Minsk qrupunun həmsədrləri ərazi bütövlüyünün üstün və həlledici prinsip olduğunu birmənli diktə etdilər. Bu bəyanatda Ermənistanın təcavüzkar Qarabağ siyasetinin bütün tarixini alt-üst edən müdəələlər öz əksini tapdı. İndi dünya aydın görür ki, Dağlıq Qarabağ məsələsində nəticəyə yönəlik məzmunlu danışçıları texribatlarla pozan məhz Ermənistanıdır. Həmsədrlərin son bəyanatının Avropa Birliyinin ali komissarlarının aydın mövqeyindən sonra ortaya çıxmasi bir dəha sübut etdi ki, beynəlxalq dairələr münaqişənin həllinən en optimal və ədalətli həll yolu bilir. Avropa Birliyi komissarlarının ardında həmsədrlər format dəyişikliyinin yolverilməzliyini, status-kvonu dəyişdirmeyin zəruriliyini və şərtlər danışçıların bərpasının qaćılmas olduğunu bəyan etdi".

Ekspert vurğulayıb ki, problemin həlli ilə bağlı belə aydın platformanın həmsədrlər tərefindən Azərbaycan prezidenti ilə görüşdən sonra ortaya qoyulmasının xüsusi mənəsi var: "Bu o deməkdir ki, həmsədrlər Prezident İlham Əliyevin konsepsiyasını daha real və məqsədyönlü sayır, bu platforma ilə bütün regionda sülhün təmin olunacağına möhkəm inanırlar. Ermənistan baş nazirinin münaqişənin həlli ilə bağlı ideyalarının sadəcə təxribat məqsədi daşıdığını hamı gördü. Əger Paşinyanın baxışlarında konstruktiv və ya real bir şey olsayıd, həmsədrlər onun baxışları eleyhinə bu qədər kəskin eks-mövqe ortaya qoymazdlar. Ermenistan müxalifətinin və hətta rəsmi organların reaksiyaları sübut edir ki, Paşinyan necə ağır bir zərəbə alıb. Müxalifə açıq aşkar bu bəyanatları Paşinyana şaplaq zərbəsi adlandırır, onun komanda üzvləri isə danışmağa tutarlı bir eks-argument tapa bilmədiklərini gizlədə bilmir, Azərbaycanın problemi güclə həll etməyə meylli olmasına diqqət cəlb etməyirlər".

A. Quliyev əlavə edib ki, artıq bütün dünya aydın oldu ki, Minsk qrupunun həmsədrlərinin son bəyanatının ruhuna uyğun olaraq Ermənistan siyasetini dəyişməsə həqiqətən də gücə el atmaqdan başqa yol qalmır: "Prezident İlham Əliyevin "Ermənistanın ziddiyyəti bəyanatları danışçıları pozur" bəyanatı öz təsirini göstərdi. Həmsədrlərin bəyanatı məzmunlu sülh danışçılarını bərpa edə bilər. Bundan sonra hər şey həmsədr ölkələrin öz bəyanatlarına və mövqelərinə ne qədər sadiq olduğunu asılı olacaq".

Nailə Məhərrəmova

Əli Kərimliyə sual: "Bu nə məntiqdir?"

Martın 8-de bir qrup "feministcilerin" bir araya gələrək, şəhərin mərkəzində ugursuz aksiya keçirəcəklərinin ardına, daha bir məsələ ictiyāti rəyin diqqətini cəlb etdi. Bu, AXCP sədri Əli Kərimlinin hazırlıda həbsde olan müavini Gözəl Bayramlının adı altında özünü reklam etdirməsi cəhdidir. Belə ki, AXCP sədrinin və etrafının 8 mart gününü G.Bayramlının adı ilə bağlamaq istəyi ona qarşı bəzi sualları yaradıb. SİA xəbər verir ki, Qıtxəber sayının baş redaktoru Sənan Nəcəfov sosial şəbəkədə maraqlı detallara toxunaraq, suallarını ünvanlayıb. "Yekun olaraq bir sual da verim, bağlaya və səhəbəti", deyə qeyd edən baş redaktor əlavə edib: "Demək Kərimov Əli adına Xalq Cəbhəsi 8 martı Gözəl Bayramova ilə bağlayırlar. Allah xatirine biri desin, bilək: bəs həbsde olan başqa xanımlar? Onlar qadın deyillər? 8 martda təbrik olunmaq, diqqətdə saxlanması üçün Kərimov Əli adına Xalq Cəbhəsinin üzvü olmalıdır? Bu nə yanaşmadır? Bu nə məntiqdir? Bu nə ayri-seçkilikdir? Bunlar özlərini nə sanırlar?"

Sənan Nəcəfov Əli Kərimlinin Gözəl Bayramovanın adı altında manipulyasiya etdiyini öne sürərək, bunun öz müavinin əslində həbsə qalması istəyi ilə bağlı olduğunu bildirib: "Kim istəyər ki, Azərbaycan qadını 8 martı həbsxanada keçirsin? Allah hamısının qapısını açın. Amma belə məlum olur ki, Kərimov Əli adına Xalq Cəbhəsinə məhz Gözəl Bayramovaların həbsde olması lazımdır. Çox məyusədicidir".

Radikal müxalifətin və onların havadarlarının, həqiqi mənada, sözlərinin bitdiyi yerdir və zamandır. Yeni Azərbaycan dövlətinin və hakimiyyətinin apardığı məqsədönlü, birbaşa xalqın rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə doğru yönəlmış inqilabi siyaseti sözügedən "zümrənin" istər siyasi, istərsə də digər faktorlar baxımından fəaliyyətlərinə birdəfəlik kılıd vurub. Artıq mitinq keçirmək üçün belə, heç bir şəurları qalmayan dağdıcılar bu dəfə yersiz, gülünc və bayağı aksiyaları vasitəsi ilə, heç olmasa, bircə gün olsa, ortaqlıqda qalmağa, gözə görünməyə cəhdər göstərirler. Lakin bu mövzuya toxunmağımın da ha bir səbəbi də var ki, bu səbəb, həm oxşar məsələlərin, həm də bu məsələləri süni şəkildə, zorla ictimai rəyə sırimaşa çalışan ünsürlərin bir-birlərinə nə qədər bənzədiklərini sübuta yetirir.

Hər şey Leyla Yunus ilə başlıdı...

Biz, hələ Martin 8-dən öncə, Avropa Parlamentində erməni lobbisinin dəsteyi ilə keçirilən bir toplantıda "SDİ"nun direktoru Leyla Yunuso azərbaycanlıları təhqir edən, alçaldan və xalqımız haqqında mövcud olmayan yalanları, böhtanların səsləndirdiyinin şahidlərinə çevrildik. Millətimizi aşağlayan fikirləri bir daha diqqətə çatdırmaq yerinə düşərdi. L.Yunus "ermənifobiya" adlı toplantıya canlı yayım vasitəsi ilə qatıldı, iddia etdi ki, demə, azərbaycanlılar, neinki ermənilər, bütövlükde, xristian aleminə qarşı "düşməngilik" mövqeyi sərgileyir və s. Əlbettə ki, bele bir sərsəm, ağılaşımazlıq dərəcəsində planlaşdırılmış "çixışın" arxasından erməni lobbisinin, yaxud erməni lobbisinin maliyyələşdirdiyi xarici təşkilatların izləri görünməkdədir. Onsuz da, gödənini erməni pulu ilə doldurmuş L.Yunusdan başqa yanaşmanı da gözləməyə dəyməzdı. Fakt budur ki, o, yaşıdığı ucuz və satqın həyatını məhz ermənilərə sərf edib, bu gün də etməkdədir. Büyüklükde, Yunuslar ailəsi barədə həmin mövzuda minlərlə faktlar, sübutlar mövcuddur və onların yenidən sadalanmalarına ehtiyac da yoxdur.

Lakin maraqlı məsələ ondadır ki, o, hələ həbsdə olarkən, adını "siyasi mehbuslar" siyahısına salıb harayışın qoparan AXCP sədri Əli Kərimli, yaxud digər radikal müxalifət "Liderləri" L.Yunusun bəyanatına, hətta az olsa belə, etiraz səslərini qaldırmadılar. Bununla da, özlərinin də ondan geri qalmadıqlarını dolayıdı ilə etiraf etdilər. Ancaq sağlam düşüməyi bacaranlar Qarabağda, Xocalıda və s. işgal olunmuş ərazilərimizdə qız-gelinlərimizin, körpelərimizin başlarına getirilən fəlakətlər barəde yaxşı bilirlər, zaman-zaman həmin faktları dünya birliyinə xatırladırlar. Amma görünən budur ki, daim iki standartlardan çıxış edən Avropa Parlamenti, yaxud bu quruma bağlı təşkilatlar həmin faktları gözardı edib, açıq-aşkar erməni işlediklərini, erməni kəşfiyyatına nökçərilik etdiklərini, erməni pulu ilə yaşam tərzi sürükələrini gizlətmirlər.

Tərbiyəsiz Xədicə İsmayıll... Anasını döyən



Xədicə ilə Nərminin eyni motivdən çıxış etmələri təsadüfdürmü?

Milli qəhrəmanlarımızı "qatıl" adlandıranlar erməni xüsusi xidmət orqanlarının təlimatlarını icra edirlər!



Fatimə Mövlamlı... Satqın Nərmin Shahmarzadə...

Ancaq bu hadisədən sonra baş verən daha bir olay, bayaq da qeyd edildiyi kimi, həmin ünsürlərin bir-birlərine nə qədər bənzədiklərini kifayət qədər isbatlayır. Hətta L.Yunusun Avropa Parlamentindəki canlı yayımımdakı çıxışının sonrakı məsələlərə "başlayın" komandasının verilməsi ilə də elaqələndirmək olar.

Məsələ ondadır ki, 8 Mart Beynəlxalq Qadınlar Günü şəhərin mərkəzində erməni lobbisinin maraqlarına işləyən xarici təşkilatların layihələri əsasında küçələrə çıxan dırnaqarası qadınlar "qadına şiddət yox"



adi altında aksiya keçirməyə çalışılar. Bəs kimlər idi bu aksiyalara qatılanlar? Bax, suala da məğzi, eləcə də, bu suala yaranan cavabın məğzi bundadır!

Xədicə İsmayıll - əlaqəsizliyi ve tərbiyəsizliyi ilə ad çıxaran, vaxtıla məlum videoları sosial şəbəkələrdə boy-boy gəzən, xarici ölkələrdə Qarabağımızın işğalı ilə bağlı keçirilən toplantılarla daxil olaraq arxasını çevirən, Leyla Yunusun azadlığa çıxmasını (həmin vaxt L.Yunus həbsdə idi) tələb edən şüar səsləndirib ümummilli məsələmizi pozmağa çalışan satqın!

Fatime Mövlamlı - doğma anasını döyərək, polise düşən AXCP feali və onun saxlanması siyasişədirən Ə.Kərimlinin gözələsi, sosial şəbəkələrdə göbəyiaçlı şəkildə sərəxşləq edən və milli-mənəvi dəyərlərimizə qətiyyən siğmayan hərəkətləri ilə özüne haqq qazandırmağa çalışan mədəniyyətsiz ünsür!

Və...

"Qadına şiddət yox" şüarlarının sonradan LGBT-yə, lesbiyanlığa "yaşıl işiq" şüarı ilə əvəzlənməsinə təəccüb etmirsən...

Nərmin Shahmarzadə - şanlı şəhidimiz Mübariz İbrahimova dil uzadan, onu "qatıl" adlandıran xain və ləyaqətsizdir!

Xaricdən qrant gelirsə, Xədicə və bəlli etrafı Azərbaycan haqqında mənfi imic yaratmaq üçün belə aksiyaları zaman-zaman düşünüb və tətbiq edib

Bu arada, N.Şahmarzadə məsələsinə də geri dönməyi vacib bildim. Bu gün sual oluna bilinər ki, onun X.İsmayıllın aksiyasında iştirakı nədən qaynaqlanır? Şiddətmi? Əsla! O, sadəcə, haqsız ittihamı ilə, bütövlükde, xalqın haqlı ittihamı, haqlı iradı və haqlı nəzərliyi ilə qarşı-qarşıya qalıb. Hətta bunu "şiddət" hesab etsə belə, yənə də günahkar özüdür!

Digər tərəfdən, əgər N.Şahmarzadənin "delo"su daha dərindən araşdırılsara, həmin araşdırımlardan erməni xüsusi xidmət orqanları tərəfindən təlimatlandırıldığı aşkar edilərsə, buna da təəccüb etmək olmaz. Çünkü Mübariz İbrahimov kimi qəhrəmanımızı "qatıl" adlandıran elə N.Şahmarzadə kimləri ola bilər. Daha dəqiq desək, QHT temsilisi Sənan Nəcəfovun sosial şəbəkədə yazdığını kimi, erməni xüsusi xidmət orqanları, bax, elə belə şeylər üçün hazırlayıb bunları. Xaricdən qrant gelirsə, Xədicə və bəlli etrafı Azərbaycan haqqında mənfi imic yaratmaq üçün belə aksiyaları zaman-zaman düşünüb və tətbiq edib. Gələcəkdə də edəcəklər. O da əbəs deyil ki, digər qəhrəmanımız Ramil Səfərovun dövlət bayraqımızı təhqir etdiyinə görə erməni əsgərinə lazımi cavabını verməsi məsələsində də X.İsmayıll zabıtımızı "qatıl" adlandırmışdı. Sizcə, X.İsmayıll ilə N.Şahmarzadənin eyni motivdən çıxış etmələri təsadüfdürmü???

Rövşən RƏSULOV

Ümumiyyətlə, bu qrupa daxil olanların hər birinde Azərbaycan xanımına yaraşmanın o qədər çox şirxlər var ki, onları nəzərdən keçirdikcə, "qadına şiddət yox" şüarlarının sonradan LGBT-yə, lesbiyanlığa "yaşıl işiq" şüarı ilə əvəzlənməsinə təəccüb etmirsən. Bax, məsələ də bundadır!

Məsələ bundadır ki, hadisə yerində çəkilmiş videolara baxanda, açıq-aşkar Görünür ki, X.İsmayıllın özü "ağlında" və "tərbiyəsində" olan rəfiqələri F.Mövlamlının və Aytaç Tapdığın polis əməkdaşlarına qarşı etdikləri radikal davranışlara polislərimiz "zəhmət olmasa", "xahiş edirik", "lütfən, çox xahiş edirik", "bir qədər geri çəkilsəyiniz, minnətdər olardıq" - kimi ifadələri ilə cavab verirdilər. Ancaq dəha bir məsələ də budur ki, haqqında bəhs etdiyimiz aksiyanın arxasından yene də Ə.Kərimli çıxır. Yəni o, bu dəfə adları sadalanan məxluqlar arxasından öz murdar siyasetini yürütmeye cəhd göstərib, necə deyərlər, arvad bezi dalından...

12 mart 2019-cu il

Leyla Yunusun erməni sevgisi tükənmir

Avropa Parlamentində “Armenophobia” adlı tədbirdəki çıxışı bir daha bunu sübut etdi

Avropa Parlamentində keçirilən “Armenophobia” adlı tədbirdə özünü “hüquq müdafiəçisi” kimi qələmə verən Leyla Yunus yenə də erməni sevgisini nümayiş etdirərək, Azərbaycan əleyhinə növbəti çıxışlarını edib. Doğrusu, bu, heç də təccüb doğurmur. Çünkü əqidəsiz, əlaqsız və mənəviyyatsız bir ünsürdən belə satqınçılıq və çirkin əməllər həmişə olub. Bu, o L.Yunusdur ki, dəfələrlə Azərbaycan əleyhine çıxışlar etməklə, ermənilərin xalqımıza qarşı qərəzli mövqeyini müdafiə edib və onlara dəstək verib. Görünür, erməni dostları növbəti dəfə onun “dəstəyindən” yaranınmaq istəyiblər.

Fikirlərini “Ermənifobiya Azərbaycanda tehsilin tərkib hissəsi kimi” başlığı altında cəmleyən L.Yunus azərbaycanlıların uşaqlıqdan ermənilərə və bütün xristianlara qarşı nifret ruhunda təbiyə edildiyini söyləyib: “Uşaqları 10 yaşılarından başlayaraq inandırmağa çalışırlar ki, azərbacanlılar qara geyimli imansız xristianların və ermənilərin düşmənləridir”.

Onu da qeyd edək ki, ermənilərin bu tipli tədbirləri keçirmekdə əsas məqsədləri azərbaycanlıları şovinist, bütün ermənilərə nifret edən bir xalq kimi qələmə verməkdir. Hər kəsə yaxşı məlumdur ki, ermənilər özləri digər milətlərə, xüsusən də, azərbaycanlılara qarşı böyük kin-küdürü bəsləyənlərdir. 1905-07, 1918-ci illərdə və 1992-ci ilde Xocalıda ermənilərin azərbaycanlılara qarşı tövətdikləri soyqırımlarını xatırlamaq kifayətdir.

Leyla Yunusun xəyanətkar və satqın olduğu bir daha sübut olundu



Ermənilərin təşkil etdiyi tədbirdə ölkəmizin ünvanına şər və böhtanlar yağıdır. L.Yunus kimi antimilli ünsüre qarşı mövqeyini bildirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı L.Yunusun bu sərənəmələrinin cinayət olduğunu bildirib. L.Yunusa, sadəcə, acıyrıram. Azərbaycanda övladları vətənə məhəbbət ruhunda böyüdürlər. L.Yunusun dedikləri özünün beyninin məhsuludur. Bununla, azərbaycanlıları öz aləmində aşağılamağa çalışır. Ermənilərin işgalçi olduğunu bütün dünya bilir. L.Yunusun belə sərsəm açıqlamaları cinayətdir. L.Yunus kimilərin bele çıxışlarının karşısını almaq üçün alternativ çıxışlar olmalıdır. Bunu da, hökmətə yanaşı, müstəqil QHT-lər edə bilər. L.Yunusun belə çıxışlarına son qoyulmalıdır.

Araz Əlizadə: “Leyla Yunus insanlığı yox, əclaflığı bacarır, bunu ölenə kimi də göstərəcək”

ASDP sədri, millet vəkili Araz Əlizadə L.Yunusun insanlığı yox, əclaflığı bacaran zəhərli ilan olduğunu bildirib: “mənəviyyatsız və iyrənc əlaqa malik olan bu ünsür üçün əqidə adlanan tek bir şey var - o da pulsuz. Leyla üçün ürek də, göz də, hətta otuz iki diş də pulsuz. İndi də öz hərəkətləri ilə pula görə nələrə getməyə hazır olduğunu göstərir”.

A.Əlizadə, onu da bildirib ki, bu kimi ünsürler və onların məlum himayə-


Sərr deyil ki, AXCP sədri Əli Kərimli heç vaxt təmsil olunduğu dağıdıcı düşərgəni digər “liderlərlə” bələşməyib. Bu, artıq kifayət qədər sübuta yetirilən bir reallıqdır. Həmin reallıqlar sırasında da-ha bir məqam var ki, bu da AXCP ilə Müsavat arasında uzun illərə söykə-nən barışmaz düşməncilik faktoru-dur.

Hətta ara-sıra, xüsusilə, seçkiler ərefəndə, illərdir ki, çoxsaylı “koalisyalarda” bir araya gələn cəbhəçilərlə müsavatçılar sonda bir-birlərini ən ağır şəkildə ittiham və təhqir atışlarına tutub, həmin “koalisiyaları” tərk ediblər. Əsas ittihamlar isə “hakimiyətə işləmək” kimi iddialardır.

Bəlli nifrətin kökü yenə də Isa Qəmbərin üzərindədir

O da məlumdur ki, dağıdıcı müxalifetde təmsil olunan partiyalar sırasında ən çox Ə.Kərimli ile müsavatçıları sabiq başqanı Isa Qəmbər arasında patoloji nifret hissleri mövcuddur. Bu nifret, söz yox ki, Müsavatın hazırlı başqanı Arif Hacılıya doğru da yönəlib. Lakin bəlli nifrətin kökü yenə də İ.Qəmbərin üzərindədir. O, bu gün başqan olmasa da, yaxud özüne “Milli - Strateji Demokratik Mərkəzi” adlı qurum yaradıb, orada var-gəl

Sevinc Osmanqızı İsa Qəmbəri necə təhqir etdirdi?



etsə də, Ə.Kərimli və onun dirijor çubuğu ilə idarə edilən “Milli Şura” yetkililəri hər an İ.Qəmbərin qarşısını kəsir və siyasi məsələlərde fikir bildirməsinə qarşı hückuma keçirərək.

Xüsusilə, Sevinc Osmanqızının sosial şəbəkə üzərindən canlı yayımı çıxaraq, İ.Qəmbəri qonaq kimi dəvət etməsi və müzakirələrə qatması nəticə etibarilə kəskin qarşidurmala səbəb olub. Müsavatın sabiq başqanının mitinq və s. məsələlər üzərində fikirləri AXCP və “Milli Şura” tərəfdarlarını qeyzləndirib və onlar, söz yox ki, bila-vasitə Ə.Kərimlinin əmrinə təbə olaraq,

İ.Qəmbəri açıq-aşkar təhqirlərə məruz qoyublar.

Sevinc Osmanqızı söyüş aksiyasını reallaşdırmaq üçün AXCP sədri ilə səvdələşib

Daha dəqiq desək, cəbhəçilər, nəinki İ.Qəmbəri, o cümlədən, Müsavat partiyasını, habelə, bütün müsavatçıları xəyanətdə ittiham ediblər. Xüsusilə, İ.Qəmbərin hakimiyyətin pulu ilə müalicə alması məsəlesi

“Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində çıxış edib

“Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı IT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə Martin 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb.



Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”-un baş icraçı direktoru Q.Panke müasir dövrə rəqəmsal transformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlükələr barədə etrafı danışıb. Böyük maraqla qarışılan çıxışında Q.Panke bildirib: “Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birinci, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasıdır. İkinci, qarşılıqlı rəqəmsal elaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq isteyir və bu mənada biznes sifariş, çatdırılma və xidmət tam avtomatlaşdırılmasını destekləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətə ötürülməsi, məlumat mühadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcək. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına tekan verecek”. Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiya üzərində intensiv çalışıldığını vurğulayıb.

Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media-TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latin Amerikası və Yaxın Şərqi ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.

ortaya atılıb və “MSDM” sədri xəyanətdə ittiham olunaraq, cəbhəçilərin söyüslərinə məruz qalıb. Lakin müsavatçılar da boş dəyanmayıblar ve cəbhəçilərə cavab təhqirləri yağırdırmaga başlayıblar. Nəticədə, S.Osmanqızının canlı yayımı müsahibə deyil, cəbhəçilərlə müsavatçıların söyüş və təhqir meydanına çevrilib. Bu səbəbdən də, Osmanqızı canlı yayımı dayandırmaq məcburiyyətdən qalıb. Belə iddialar da var ki, o, canlı yayımı İ.Qəmbəri, məhz Ə.Kərimlinin trolların təhqir etdirmek üçün çıxarıb. Müsavatın sabiq başqanı bunu sonradan anlasa da, artıq gec olub. Yəni S.Osmanqızı söyüş aksiyasını reallaşdırmaq üçün AXCP sədri ilə səvdələşib.

Ümumiyyətlə, yalnız bu məsələdə deyil, Ə.Kərimli digər müxalifet “liderlərin” də sosial şəbəkələrdə təhqir etdirməkdə pərgardır. Misal üçün, xatırlayaq ki, bir neçə gün önce, Avropadakı söyüş maşını olan “Azad söz”də canlı yayımı qatılan “REAL” sədri İlqar Məmmədovu da təhqir etdirən AXCP sədri olmuşdu. Bütün bunlar isə, bir həqiqəti göstərir - bir-birləri ilə təhqir dili ilə danışanların yeri ömürlük müxalifet batallağı olaraq qalacaq. Çünkü sağlam düşüncəli cəmiyyət heç vaxt belə tipləri öz arasında görmək istəməyib, bundan sonra da istəməz.

Rövşən RƏSULOV

Davamlı insan inkişafında gender inkişafının rolü və yeri

Inşan inkişafının göstəricisi hesablandığı kimi, gender inkişafını da xarakterizə edən əmsallar mövcuddur və hesablanır. Müxtəlif bölgə və ölkələrdə gender inkişafının vəziyyəti ni səciyyələndirən bu əmsallar, mütəmadi olaraq təhlil edilir. Bu əmsalların göstəriciləri hər hansı bir ölkə və yaxud bölgədə aparılan ümumi siyasətdən, bu siyaset çərçivəsində gender problemlərinin həllinə yönəldilmiş fəaliyyətin istiqamətindən və sürətindən xəbər verir. Eyni zamanda, hesablanmış əmsallar ölkələr arasında müqayisələr apararaq, bu sahədə mövcud olan nailiyyət və problemləri aşkarlamaq, çatışmazlıqları aradan qaldırmaq üçün gender inkişafi sahəsində uğurlar əldə etmiş ölkələrin təcrübəsində yararlanmağa xidmət edir.

Akademik Urxan Ələkbərov yazar: "Gender inkişafı, eksər hallarda bir neçə əmsalın hesablanması əsasında qiymətləndirilir. Qiymətləndirmə göstəricilərinin ikisi XX əsrin sonundan geniş istifadə olunmaqdadır. Onlar BMT-nin qlobal və regional hesabatlarında əsas yer tutan gender inkişafı əmsallarıdır. Birinci göstərici gender faktorunu nəzərə almaqla hesablanan insan inkişafı əmsalıdır. BMT-nin İnsan Inkişafına dair hesabatlarında əsas yer tutan bu göstərici Gender Inkişafı Əmsali (GİƏ) adlandırılır. Əmsalı hesablayarken, insan inkişafının ümumi əmsalın eyni göstəricilərindən (sağlıqlıq, təhsil, gəlir) istifadə edilir. Fərqli bir ondadır ki, bu göstəricilər qadınlar üçün ayrıca hesablanır və bu hesablamalarda göstəricilərdən biri (sağlıqlıq göstəricisi) fərqli istifadə olunur.

Gender İnkışafı Əmsalı hesab-
lanan zaman fərqli istifadə olunan
göstərici sağlamlığa aiddir ve qad-
ının ömür müddəti ilə əlaqədar-
dır. Məsələn, ümumi insan inkişafı-
ni qiymətləndirmə zamanı standart
yaş göstəriciləri maksimum 85 yaş,
minimum isə 25 yaş qəbul olunub.
Lakin məlum olduğu kimi, qadın və

kişilərin orta ömür müddəti fərqlənir. Bir qayda olaraq, qadınlar kişilərdən daha uzun ömür sürürler. Dünyada müşahidə olunan orta ömrün artması tendensiyası da qadınlarda kişilərlə müqayisədə daha süretlə gedir. 2012-ci ilin məlumatlarına görə, dünyada orta ömür müddəti artmışdır və 69 il təşkil edir. Lakin bu artım yenə də qadınlarda daha süretlə gedir. Belə ki, kişilərin gözlənilən ömür müddəti dünyada orta hesabla 67 ilə qalxlığı halda, qadınlarda bu rəqəm 71 il təsdiq etmişdir.

Təşkil etmişdir .
Qeyd edilməlidir ki, ömür müd-
dətinin qadınlarda daha yüksək ol-
ması universal bir haldır və bütün
ölkələrdə müşahidə olunur. Bu hal
ölkənin inkişaf səviyyəsində asılı
deyil. Həm inkişafda yüksək nəticə-
lər əldə etmiş, həm də inkişafda
olan ölkələrdə bu qanuna uyğunluq
müşahidə olunmalıdır.

Ölkə və yaxud hər hansı bir ərazidə gender inkişafının vəzifyetini qiymətləndirmək üçün, ilk növbədə, həmin yer üçün ümumi insan inkişafı Əmsalı (İİƏ), sonra isə ayrıca Gender inkişafı Əmsalı (GiƏ) hesablanır. Alınmış hər iki əmsal müqayisə olunur. Fərqli olmaması və yaxud az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Bu, o deməkdir ki, bele

göstəricilərə malik olan ölkədə qadın və kişilər eyni hüquqa malikdir və onların inkişafı üçün tələb olunan imkanlar eyni səviyyədədir. Belə göstəricilərə malik ölkələrdə gender problemlərinin olmaması ehtimal edilə bilər.

Müellifin fikrincə, orta yaşıla ya-naşı, qadın ve kişilər arasında göz-lənilən ömür müddətində də fərqlər mövcuddur. Göründüyü kimi, belə fərqlər qlobal miqyasda müşahidə edilir. Məsələn, Afrikada qadınla-rın cəmi 20 faizə yaxınının, kişilə-rin isə yalnız 10 faizinin 80 yaşına çatacağı ehtimal edilir. Avropada bu rəqəm, müvafiq olaraq, Azərbaycanda son illərdə orta ömür müddəti artmaqdadır və hazırda 71,3 il təşkil edir. Ölkədə kişilərin gözlənilən ömür müddəti 68,4, qa-dınların isə 74,7 vas təşkil edir.

Mövcud məlumatlara görə, 80 yaşına çatmaq ehtimalı olan qadın və kişilərin faiz göstəriciləri dünyənin müxtəlif bölgələrində əksin surətdə fərqlənir. Bu, gözlənilən ömür müddətinə də aiddir. Rəqəmlərin müxtəlif olmasına baxmayaraq, 80 yaşa çatmaq ehtimalı olan qadınların faizi kişilər üçün müəyyən edilmiş eyni göstəricidən yuxarıdır.

55 və 30 faiz teşkil edir. Ən yüksək göstəricilər Şimali Amerikada qeydə alınmışdır. Bu qitədə yaşayan qadınların 80 yaşına çatmaq ehtimalı 60 faizdən çoxdur. Eyni zamanda, bu qitədə doğulmuş kişilərin 80 yaşa çatmaq ehti-

mali yalnız 40 faiz təşkil edir. Təqdim olunmuş məlumatlar göstərir ki, müxtəlif qızçıların üçün alınmış mütləq rəqəmlərin fərqlənməsinə rəğmən, qanuna uyğunluq eynidir. Məsələn, 1995-2000-ci illərdə ABŞ və Kanadada doğulmuş qadın və kişilərin 80 yaşına çatmaq ehtimalı Afrikada həmin dövrdə doğulanlardan 3-4 dəfə çoxdur. Lakin buna baxmayaraq, hər iki qızçıda qadınlının daha uzun ömür sürmək ehtimalı yüksəkdir.

Aydın olur ki, kadın ve kişilərin orta ömür müddətləri hal-hazırda fərqlənir və bu fərq gələcəkdə də müşahidə olunacaq. Qadın və kişilərin orta ömür müddətində müşahidə olunan fərq bioloji və fizioloji xüsusiyyətlərin və qadınların bir sıra şəraitlərdə daha dayanıqlı olmasına nəticəsidir. Bu səbəbdən, GİƏ-nin hesablanması zamanı standart yaş kimi kişilər üçün minimal 22,5, maksimal isə 82,5 il götürüldüyü halda, qadınlardan üçün bu raqəmlər, müvafiq olaraq, 27,5 və 87,5 il təşkil edir. Belə yanaşma tamamilə əsaslıdır. Qadın və kişilə-


rin orta ömür uzunluğunda hazırda müşahidə olunan fərqlər təbiidir və sosial şərait və yaxud qadınların üçün xüsusi şəraitin yaradılması ilə heç bir əlaqəsi yoxdur.

Urxan Ələkbərov yazar ki, qeydiyedildiyi kimi, gender inkişafının qiymətləndirilməsi, əsasən, İİƏ-nin GiƏ ilə müqayisəsi əsasında aparılır. Bu iki əmsal arasında fərqliqin olmaması və yaxud cüzi olmasına hər hansı bir qitə, ölkə və ya bölgədə uğurlu gender siyasetinin həyata keçirilməsindən xəber verir. Əksinə, bu fərqlərin keskin olması həmin ölkə və yaxud bölgədə gender probleminin mövcudluğunu, bu istiqamətə yeterince diqqət ayrılmışlığını eks etdirir. Bu problemlerin mövcud olduğu zaman gender inkişafında müşahidə olunan fərqləri aradan qaldırmaq üçün xüsusi tədbirlər həvətə keçirilir.

Gender bərabərliyinin təmin edilməsi beynəlxalq prioritətlər sırasındadır. 2002-ci ildə BMT-nin təşəbbüsü ilə Dünya Sammitində qəbul edilmiş "Minimum İnkişaf Məqsədləri" adlı sənəddə gender bərabərliyinə xüsusi diqqət ayrılib. Hazırda minilliyyin 2015-ci ildən sonrakı məqsədləri arasında gender problemləri yənə də gündəmdədir. Problemin aktuallığı ondan doğur ki, əgər bir sıra ölkələrdə gender problemləri uğurla həll olunıbsa, digər ölkələrdə gender bərabərliyi tam təmin olunmayıb. Gender inkişafında ən yüksək göstəricilər Kanada, Avstraliya, Danimarka, İsveçrə, Norveç və bir sıra digər ölkələrdə qeyd olunmuşdur. Bu ölkələrdə qadın və kişilərin cəmiyyətdə tutduğu mövqelər sosial baxımdan təxminən eynidir. Onlar təxminən ölkə parlamentlərində, seçkili və təyinatlı rəhbər vəzifələrde eyni dərəcədə təmsil olunublar. Bu səbəbdən, hesab etmək olar ki, bir sıra ölkələrdə gender bərabərliyi problemi, demək olar ki, həlli edilməcidir.

U.Ələkbərovun göstərdiyi kimi, gender inkişafı əmsali (GİƏ) ilə ya-naşı, qadınların inkişafına xidmət edə bilən imkanların mövcuduluğunu qiymətləndirmək üçün digər bir əmsal hesablanır. Bu, xüsusi bir əmsaldır ve qadınların imkanları-nın genişlənməsi üçün onların mövcud potensialını eks etdirən bir göstəricidir. Müvafiq göstərici-nin beynəlxalq statistikaya daxil edilməsi həmin təşkilatlar tərəfindən əsaslandırılıb. Gender inkişa-finı işıqlandıran bu göstərici Qa-dınların imkanlarının Genişləndiril-lik Göstəricisi (GİG) adı ilə qo-

məsi Əmsalı (QIGƏ) adlanır. QI-GƏ-nin hesablanmasında məqsəd qadınların təhsil və bacarıqlarının onların iqtisadi, sosial və siyasi həyatda tutduğu mövqelərinə hansı dərəcədə uyğun olmasının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu əmsalin hesablanması üçün istifadə olunan göstəricilər elə seçilib ki, onlar aydın şəkildə qadın və kişilərin cəmiyyətdə tutduğu mövqeləri səciyyələndirir. Məsələ QIGƏ-nin hesablanması zamanı istifadə olunan göstəricilərdən biri qadınların qanunvericilik qurumlarında



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütüvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu*nın maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərcivəsində hazırlanıb

təmsil olunmasıdır. Dünyanın müxtəlif ölkələrində bu rəqəm çox fərqlidir. Dünyada en yüksək göstərici İsvəçdə müşahidə olunur. Bu ölkənin parlament üzvlərinin 45 %-dən çoxunu qadınlar təşkil edir. Şimali Avropanın bir sıra ölkələrində də qadınlar qanunverici qurumlarda da kifayət qədər geniş təmsil olunub. Məsələn, Finlandiyada deputatların 37, Norveçdə isə 36,4%-ni qadınlar təşkil edir. Bununla yanaşı, digər ölkələrdə bu kimi göstəricilər olduqca aşağıdır 0,3 % (Yemən), 1,2 % (Nigeriya və s.) Beynəlxalq təşkilatların məlumatlarına görə, bəzi ölkələrdə, o cümlədən, bir sıra Asiya və Afrika ölkələrində qadınlar qanunverici qurumlarda, ümumiyyətlə, təmsil olunmayıblar. Qonşu Türkiye və İranda qadınlar qanunverici qurumlara seçilənlərin təxminən 4-5 %-ni təşkil edirlər. Azərbaycanda Milli Məclisə seçilmiş millet vəkillərinin 16 %-ni qadınlar təşkil edir. Bu, dünyada müşahidə olunan orta rəqəmdən müqayisəsi göstərir ki, qadınların bilik və bacarıq potensialından ən semərəli istifadə və onların rehbər vəzifələrə irəli çəkilmələri Norveç, İsvəçrə, İslandiya, Finlandiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunur.

Qeyd etmək lazımdır ki, rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən, yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq seviyyələrdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Müxtəlif beynəlxalq və milli təşkilatların təhlilləri əsasında müəyyən edilib ki, QİĞƏ-nin ən yüksək göstəriciləri İslandiya və Norveçdə müşahidə olunur. Yüksək QİĞƏ, həmçinin, Şimali Avropanın digər ölkələrində, ABŞ və Kanada da qeydə alınır. Azərbaycanda bu əmsal, yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəricili

(11,8 %) yüksəkdir. QİGƏ-nin hesablanmasında istifadə olunan digər göstərici qadınların rəhbər vəzifələrə cəlb edilməsi göstəricisidir. Rəhbər vəzifələr dedikdə, qadınlarnazir, nazir müavini, xarici ölkələrdə səfir vəzifələrində çalışması, və yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbəri, onun müavini seçilmələri və s. nəzərdə tutulur. Qadınlara mütəxəssis vazifələrində çalışmaları da bu əmsalın hesablanması istifadə olunur. Müxtəlif ölkələr üçün hesablanmış QİGƏ-nin yə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanistan, Portuqaliya, Çexiya, Macarıstan və bir sıra başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır. Lakin Azərbaycanda bu göstəricinin daha da yüksəlməsi üçün şərait var. Bu, ilk növbədə, qadınlara yüksək bilik və bacarığa malik olmaları və Azərbaycan hökuməti tərəfindən bu sahədə uğurlu siyaset həyata keçirilməsi ilə elaqədardır.

Vahid Ömərov,
falsafa üzrə fəlsəfa doktoru

Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır

İm adamlarının İngiltərə, Hollanda, Almaniya və İspaniya-da apardıqları araşdırılmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etmeyenlərlə eynidir.



AZERTAC "www.livescience.com" saytına istinadla xəbər verir ki, tədqiqat aparılması üçün mindenən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılib. Tədqiqat iştirakçılarının hamisının artıqcəkili olduğu və ya piyləmədən əziyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.

Bir il ərzində iştirakçılarından 105-nin depressiyaya düşdüyü, bu rəqəmin dörd qrupda da təxminən eyni olduğu, onların yemek və dişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işe yaramadığı qeydə alınib.

Alimlər iştirakçıların qəbul etdikləri multivitaminlərin tərkibində fol turşusu, D vitamini, omeqa-3, sink və seleniumun olduğunu deyiblər. Tədqiqatın nəticələri "JAMA" dərgisində yayımlanıb. Qeyd edək ki, daha əvvəl aparılan bir araşdırmanın nəticəsində orqanizmdə bəzi qidalandırıcı maddələrin çatışmaması depressiya ehtimalını yüksəltdiyi qənaəetine gəlinmişdi.

Şirniyyatdan imtina edən insanın orqanizmində pozulmalar yaranır



Kəspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan çıxarılması orqanizmdə dəyişikliklərə getirib çıxarır. "MedikForum" xəbər verir ki, Avropanın elmi nəşrlərində bəzi qidalarda menyudan çıxarılması nəticəsində insan bədəninin məruz qaldığı dəyişiklikləri izah edən məqale dərc edilib.

Neyrobioloqlar bildirirlər ki, yemek orqanizm üçün təbii mükaflatdır, insan beyni elə qurulub ki, bütün tələbat onda xoş təessürat oyatmağa yönəldilib. Elə yemek də ondan həzz almağı təmin edir. Tekamülün formalasdırıldığı mezolimbik yol beynin üçün təbii mükaflatların kodunu açır. Bu mükaflatların tekrarlanması fərdin yaşaya bilməsi ilə birbaşa bağlıdır. Buna görə də insan orqanizmi karbohidratlarla təchiz edən şirin məhsullara daha çox üstünlük verir.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, günün birinci yarısında şirin qidadan məhrum edilən sıçanlarda narkotiklərdən asılılığa bənzər əlamətlər müşahidə edilir. Üstəlik, heyvanlarda həycənlilik səviyyəsi artır.

Tədqiqatçılar əmindirlər ki, rasionunda şəkərin miqdarnı azaldan insanda depressiya və buna bənzər pozğunluqlar müşahidə edilə bilər. Bu, gen ekspresiyasına və dopamin reseptorlarına məhz şəkərin təsir göstərməsi səbəbindən baş verir.

Buna görə də insan desert yeyəndə onun əhvali yaxşılaşır. Şəkərdən tam imtina etmək insanda ruh düşkünlüğünə və həyecan hissinin artmasına getirib çıxarırr, orqanizm stressin öhdəsindən gəle bilmir, nəticədə hətta ciddi xəsteliklər törəyir.

Luis van Qal məşqçiliyə "əlvida" dedi



Hollandiyalı məşqçi Luis van Gaal karyerasını bitirməyə qərar verib. Belə ki, 65 yaşlı hollandiyalı mütəxəssis mediaya açıqlamasında bildirib ki, həyat yoldaşım 22 il əvvəl xaricdə çalışdıqim üçün işini dayandırıb. Ona 55 yaşadək futbolu tərk etməyi söz vermişdim. Lakin indi 65 yaşım var.

Məşqçılık karyerası zamanı Luis van Gaal 3 dəfə Hollandiya çempionluq qazandırb. Mütəxəssis Amsterdamın "Ayaks" klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Luis van Gaal "Barselona" ilə iki dəfə İspaniya çempionatının qalibi olub. Qeyd edək ki, məşqçi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında Hollandiya millisi ilə bürünc medal qazanıb.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığıl, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzətdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

12 mart

Ronaldo: "Bizim üçün çətin olacaq"

"Yuvventus"un forwardı Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalının cavab matçından gözləntilərini açıqlayıb. SIA-nın məlumatına görə, portuqaliyalı bu oyunda qələbənin vacib olduğunu deyib. "Atletiko" güclü klubdur. Əla müdafiə olunur. Risk etməyi sevmədiyinə görə eks hücumlara üstünük verir. Bizim üçün çətin olacaq. Növbəti merhələyə yüksəlmək istəyirik, mütəqə qalib gelməliyik. Məqsədimiz budur. Birinci oyunda iki cavabsız qolla uduzağımızı heç kim gözləmirdi. Futbolda hər şey baş verə bilir. "Yuvventus" əla mövsüm keçirir. A Seriyasında məqsədimizə çatmaq üçün inamlı irəliləyirik. Eyni uğuru Çempionlar Liqasında tekrarlaması mətin 12-də keçiriləcək.



Sumoçumuz ümumdünya etno festivalında bürünc medal qazanıb




Azərbaycan sumoçusu Camal Feyziyev Səudiyyə Ərəbis tanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb. SIA-nın məlumatına görə, Azərbaycan Sumo Federasiyasından bildirilər ki, 18 yaşlı idmançımas mas-reslinq üzrə mütəqə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatda 42 ölkənin hər biri dən bir idmançı iştirak edib. C.Feyziyev 42 idmançı arasında ən gənc olmasına baxmayaraq, ilk görüşdə Polşa, sonra Danimarka, Kanada, Çexiya idmançıları üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə idmançıımız Ukrayna temsilçisi məğlub olub. Bürünc medal uğrunda yarışda isə Qırğızistan idmançısına qalib gələn təmsilçimiz bürünc medala layiq görüllüb.

Idmançılarımız mətin 11-də qol gülesi, mətin 12-də isə kəmər gülesi üzrə yarışlarda mübarizə aparacaqlar. Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov temsil edirlər. Yarışlara 90 ölkədən 3 minden çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütəqə çeki dərəcələrində mas-reslinq və ənənəvi güleş yarışlarında mübarizə aparırlar.

Azərbaycan kikboksçusu "Glory 64" turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan kikboksçusu Alim Nəbiyev Strasburqda təşkil olunan "Glory 64" turnirində növbəti döyüşünü keçirib. AZERTAC xəbər verir ki, "Qəbələ" idman klubunun təmsilçisi, yarı orta çeki dərəcəsində mübarizə aparan Alim Nəbiyev hollandiyalı Murtela Qroenhart ilə qarşılaşıb. "Glory" seriyasının reytinq birincisi olan idmançıımız görüşdən qalib ayrılib - 4:1.

Qeyd edək ki, Azərbaycan kikboksçusu peşəkar ringdə keçirdiyi 58 döyüşdən 51-də, "Glory" seriyasında keçirdiyi 6 görüşdən isə 5-də qələbə qazanıb.



Robert Levandovski Bundesliga tarixində ən məhsuldar əcnəbi futbolçu olub



Azərbaycan Bundesliqasının 25-ci turunda "Bavariya"nın "Volfsbuq"u məglub etdiyi görüş (6:0) polşalı hücumçu Robert Levandovski üçün əlamətdar olub. Bu oyunda polşalı forward iki dəfə fərqlinərək Almaniya Bundesliqasının tarixində ən məhsuldar əcnəbi futbolçu olub. O, 196 qolla vahid liderə çevrilib. Robert 2010-cu ildə Polşanın "Lex" klubundan "Borussia Dortmund" klubuna, sonra isə "Bavariya"ya transfer olub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov